

# AZƏRBAYCAN RESPUBLİKASI

---

*Əlyazması hüququnda*

## XX ƏSR AZƏRBAYCAN VƏ RUS ƏDƏBİYYATŞÜNASLIĞINDA MİFOLOJİ DÜŞUNCƏ VƏ BƏDİİ ƏDƏBİYYAT PROBLEMİNİN TƏDQİQİ ASPEKTLƏRİ

İxtisas: **5719.01 – Folklorşunaslıq**  
Elm sahəsi: **Folklorşunaslıq**  
İddiaçı: **pedaqogika üzrə fəlsəfə doktoru, dosent**  
**AYBƏNİZ ŞİRİN qızı HƏŞİMOVA**

Elmlər doktoru elmi dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

**A V T O R E F E R A T I**

**Bakı – 2024**

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası  
Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində yerinə  
yetirilmişdir.

Rəsmi opponentlər: AMEA-nın həqiqi üzvü,  
Filologiya elmləri doktoru, professor  
**Teymur Həşim oğlu Kərimli**

Filologiya elmləri doktoru, professor  
**Ramazan Oruc oğlu Qafarov**

Filologiya elmləri doktoru, professor  
**Asif Abbas oğlu Hacıyev**

Filologiya elmləri doktoru, professor  
**Yeganə Nəhmətulla qızı İsmayılova**

Azərbaycan Respublikasının Prezidenti yanında Ali  
Attestasiya Komissiyasının AMEA Folklor İnstitutu nəzdində  
fəaliyyət göstərən ED 1.27 Dissertasiya şurası

Dissertasiya şurasının sədri: AMEA-nın həqiqi üzvü,  
filologiya elmləri doktoru, professor

Muxtar Kazım oğlu İmanov

Dissertasiya şurasının elmi təşkilatçı Filologiya üzrə felsəfə  
doktoru, dosent



Elmi seminarın sədri: Filologiya elmləri doktoru, professor

Əfzələddin Dağbəyi oğlu Əsgərov

## İŞİN ÜMUMİ SƏCİYYƏSİ

**Mövzunun aktuallığı.** Mifologyanın yaşı bəşəriyyətin tarixi qədər qədimdir. Hələ miladdan öncə Üst Paleolit dövründən də əvvəl qədim inancların, mifoloji dünyagörüşün arxaik işarələrinə rast gəlinməsi barədə mülahizələr vardır. Bu yanaşmanı Azərbaycan mifologiyasına da aid etmək mümkündür. Belə ki, Azərbaycan xalqının mifologiyası digər ulu xalqların mifalogiyası kimi arxaik köklərə malikdir. Öz tarixi inkişaf prosesində Azərbaycan mifologiyası mifoloji şurun çoxsaylı mərhələlərindən keçmişdir: yəni onun daxilində animizm, fetişizm, totemizm, antropomorfizm, şamanizm və s. əcdadlarımızın inanc sisteminin mühüm mərhələlərin də mövcud olmuşdur.

Tarixi genezis mərhələlərindən keçərkən mifologiya tam bərqərar olana kimi neçə minilliklər ərzində ibtidai şüura hakim olmuşdur. Dünyagörüşü alt laylardan sözülrək folklor dünyagörüşünü formalasdırılmışdır. Folklor düşüncəsinə mifoloji düşün-cədən keçərkən mifoloji şurun yaratdığı dünyagörüşü sistemi mif yaradıcılığından folklorun bədii mahiyyətinə daxil olaraq bir neçə janrların formalşmasına zəmin yaratmışdır. Mifoloji şüurdan tarixi şüura keçid yolu xalqların özünüifadəsinin yeni mərhələyə – folklor duyumuna keçidini meydana gətirmişdir.

Məhz qeyd etdiyimiz rakursdan çağdaş Azərbaycan və rus mifoloji düşün-cəsinin öyrənilməsi akuallıq kəsb etməkdədir. Hər iki xalqın folklor mədəniyyətinin öyrənilməsində Azərbaycan və rus mifologiyasındaki müxtəlif miflər önəmlı rol oynamaqdadır. Bu mədəniyyətlər müəyyən kosmoqonik münasibətlərin nizama salınmasına, tənzimlənməsinə xidmət edən miflərin köməyi ilə özünü təşkil etməkdədir.

Qeyd edək ki, öz müstəqil mifoloji dünyagörüşü olan xalqların mif sistemləri mövcuddur ki, bu sistemlər mifoloji

tarixi özündə yaşadaraq, həm də onun dünyagörüşünü eks etdirir. Dünyagörüşlərini birləşdirən amil isə dünya xalqlarının arxaik dövrlərinin bir-birindən o qədər də fərqlənməməsi ilə bağlı olmuşdur. Ulu dünyanın qəbilə və tayfalarının adət-ənənələri, dini görüşləri, ritualları (ayinləri) və s. sinifli cəmiyyət yaranandan əvvəl, demək olar ki, bir-birilə eyniyyət təşkil etmişdir. Müəyyən coğrafi şərait, məkan fərqlərindən irəli gələn bəzi cüzi dəyişikliklərə diqqət yetirməsək, müxtəlif qəbilə və tayfalara məxsus inancların, adət-ənənələrin, ritualların məzmununda elə bir ciddi fərqlərin olmadığını görərik.

Bir-birinin əxlaqına, məişətinə, dini dünyagörüşünə qədim qəbilələrin olan təzyiqinin başqa bir mənbəyi isə daha qədim qəbilənin üstün dini dünyagörüşünün ondan nisbətən cavan olan qəbilənin ictimai həyatına nüfuz etməsinin qaçılmaz idi. Bu prosesdə digər qarşılıqlı təsirlərin, məsələn, hərbi yürüşlər nəticəsində güclə qəbul etdirilən dini dünyagörüşündən də danışmaq olar. Bütün bu səbəblər qədim qəbilələrin ictimai-mədəni, ruhi-mənəvi həyatında baş verən yaxınlaşmalar nəticəsində meydana çıxa bilirdi.

Azərbaycan və rus xalqlarının qədim mifologiyasının tarixi köklərində ictimai-sosial və mədəni-mənəvi əlaqələr dayanır. Əlbəttə, iqtisadi-ticari əlaqələrin də bu münasibətlərin müəyyən dərəcədə formalaşmasına köməyi olmuşdur. Bu xalqlar arasındaki əlaqələr əsrlər boyu sabitləşsə də, həm də zaman-zaman qarşılıqlı təzyiqlərə məruz qalmışdır. Belə qarşılıqlı münasibət və əlaqələrdə qədim qəbilələrin mif strukturları da önəmlı yer tutmuşdur, qarşılıqlı təsirlər nəticəsində arxetip modellər həm də mifoloji sistemlər yaradaraq, mifin növlərini sabitləşdirmiş və folklor dünyagörüşünün formalaşmasına keçid başlamışdır.

Türk mifoloji dünya sistemi daha ulu olduğundan qədim slavyan qəbilələrinin əski mifoloji dünyagörüşü strukturlarına nüfuz etməyi bacarmışdır. Eyni zamanda folklorlarda janrılaşma prosesinin yaranmasının ədəbi əlaqələrin formalaşmasına da

lazımınca nüfuz etməsinin danılmaz fakt olduğunu qeyd etməliyik.

Mifologiya və folklor tarixinin təqribən hansı əsrədə bir proses olaraq əsasən tamamlanıb bitməsi barədə yekdil münasibətlərə rast gəlinmir. Bununla belə, şifahi ədəbi-bədii yaradıcılığın XVI əsr və ondan sonralara da davam etməsi artıq elmə məlumdur.

Yazılı ədəbi yaradıcılığa keçiddə mif və folklor yaradıcılığından müxtəlif janrlarda mifoloji düşüncədən və folklor nümunələrindən istifadə məsələlərinin araşdırılması önemlidir. Mifoloji təfəkkür və folklor janrlarının iştirakı yazılı ədəbi janrlarda mütləqdir və bu gün də davam edərək yazılı ədəbi yaradıcılığın ideya-estetik mənbəyinə çevrilməkdədir.

Qeyd etdiklərimizlə yanaşı, dissertasiyanın aktuallığı həm də ədəbi təcrübədə sınaqdan keçirilmiş mifoloji düşüncə materiallarından necə istifadə edilməsinin tədqiqi aspektlərini Azərbaycan və rus ədəbiyyatşunaslığında diqqət mərkəzinə qoymasındadır.

Mif düşüncəsinin müxtəlif formalarının bədii ədəbiyyatda rəngarəng təzahürləri, mifoloji inancların, arxetip və mifoloji simvolların bədii ədəbiyyatda inikası bu gün bədii ədəbiyyatı daha çox maraq obyektinə çevirməkdədir.

Keçən əsrin ikinci yarısında xarici və ölkə ədəbiyyatlarında bədii mif yaradıcılığı modernizm nümayəndələri, daha sonra isə postmodernizm nümayəndələri tərəfindən fəal şəkildə həyata keçirilmişdir. Bədii mifologizmin güclənməsi digər yazıçıların və dramaturqların yaradıcılığında səciyyələndirilmişdir. Mif dünya mədəniyyətində maraqlı və mürəkkəb bir hadisə olmaqla müxtəlif elm sahələrində çalışanların düşüncəsini məşğul etmişdir. Bədii sənət nümayəndələrinin mifologizmə müraciəti o qədər ardıcıl və sıx olmuşdur ki, hətta rus ədəbiyyatşunaslığında və estetik fikrində xüsusi “Dostoyevski kosmosu”, “Tütçev kosmosu”, “Lermontov kosmosu” kimi anlayışlar dövriyyəyə daxil edilmişdir. Rus

ədəbiyyatında adlarını çəkdiklərimizdən başqa, F.Soloqub, V.Xlebnikov, A.Blok, A.Axmatova, onlardan daha əvvəller isə Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsimi, XIX-XX əsrlərdə Abasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əli Bey Huseynzadə, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları öz elmi-bədii, fəlsəfi-estetik baxışlarında mifoloji düşüncənin özünəməxsus poetik biçimini yaratmışlar. Mifik düşüncəyə münasibət nəinki elmi-tarixi aspektdə, həm də dini-fəlsəfi müstəvidə özünü nümayiş etdirməklə onların yaradıcılığına xüsusi impuls vermişdir.

Mifologiya obrazları mifoloji allahlar kimi bizə varlığın başlanğıcının bəzi məlum simvollarını verir ki, bu, transendent xarakter daşınmaqla şəxsiyyətin təcrübəsinə mütləq yaddır. Mifologiyanın daxili mənəsi elə şüuraltı qüvvələrlə müəyyənləşir ki, onlar uzaq, tarixəqədərki dövrə qədər gedib çıxır və bu da qaranlıq və aydın olmayan zamanda şüurun dərinliklərindən ortaya çıxmışdır. Mifologiyada sənətlə ümumi olan bir əsas vardır ki, bu da ilahiliklə şüuraltı cəhddir. Lakin sonsuzluğa canatma – ilahi qüvvəyə canatmadır. Mifologiya insan hərkətini ifadə edən simvolların daşıyıcısıdır ki, burada insan bilavasitə konkretdən Allahın ifadələrinin mücərrəd ümumi formalarına gedib çıxır.

Xalq təfəkkürünün təcəssümü olaraq obraz və qəhrəmanların mənəvi-əxlaqi dünyasının səciyyələndirilməsi, əsərlərdə yer alan qəhrəman, antiqəhrəman, qəhrəmanın oxşarı, yalançı qəhrəman və ya sadə görünüşlü insanların dini dünyagörüşü, mifoloji dünyagörüşü üzə çıxarılmasına təşəbbüs göstərilir.

Tarixi müqayisə köməyi ilə Azərbaycan mifoloji düşüncəsini idarə edən inanc sistemi kimi totemizmdən geniş istifadə olunmuş, problemə münasibət müqayisəli şəkildə təhlil edilmişdir. Hər bir mifoloji cəmiyyət öz mifik qayda-qanunları ilə bu inkişafda gerçəkliyin obrazlı mif düşüncəsinə tabe olur. Sonrakı mərhələlərdə isə obrazlı düşüncə dəyər qazanaraq

mənəvi reallığa çevirilir və mifoloji inanc səviyyəsinə qədər yüksəlir. Daha sonrakı proseslərdə isə mifoloji inanc mifoloji cəmiyyətin mövcudluğunu tənzimləyən funksiya rolunu oynayır. Azərbaycan, rus və Avropa tədqiqatçılarının elmi-bədii, fəlsəfi-estetik baxışlarında kosmik düşüncənin özünəməxsus poetik biçimindən faydalananmışdır.

Yazıcı düşüncəsinin qaynaqlandığı mifoloji strukturlar Azərbaycan və rus ədəbiyyatşunaslığında mifoloji düşüncə və bədii ədəbiyyat problemlərinin öyrənilməsinin mərkəzində duran ən önəmli məsələlərdən biridir. Bütün bunlara xalqın etnogenezinə üz tutub öyrənməklə işiq salmaq mümkündür. Məhz bax bu məsələnin özü də təqdim olunmuş işin aktuallığını təşkil etməkdədir.

**Problemin öyrənilmə dərəcəsi.** Azərbaycan türk mifologiyasının öyrənilməsi tarixi on doqquzuncu yüzilliyin sonlarına təsadüf etsə də, onun milli ədəbiyyatşunaslıqda sistemli şəkildə tədqiqi keçən əsrin 20-ci illərindən başlamışdır. Slavyan mifologiyasının öyrənilməsi tarixi rus ədəbiyyatşunaslığı və folklorşunaslığında isə on səkkizinci yüzilliyə gedib çıxır. Beləliklə, həmin elm sahələri mifologiyanın öyrənilməsi ilə bağlı işi daha ardıcıl və sistemli şəkildə reallaşdırılmışlar. Rus tədqiqatçılarından A.F.Losev, Y.Lotman, Y.Meletinski, A.Qumilyov, S.Averintsev, M.Baxtin, N.Dyakonov, B.İvanov, Y.Qolosovker, B.Toporov, S.Neklyudov, M.Steblin-Kamenski, S.Tokaryev, M.Şaxnoviç, M.İvanov; Azərbaycan tədqiqatçılarından M.Təhmasib, M.Seyidov, A.Şükürov, İ.Vəliyev, K.Vəliyev, B.Abdulla, K.Abdulla, S.Rzasoy, M.Cəfərli, R.Qafarlı, A.Nəbiyev, İ.Abbaslı, H.İsmayılov, M.İmanov, R.Əliyev, A.Hacılı, R.Kamal, İ.Sadiq, C.Bəydili, A.Xəlil, T.Salamoğlu, F.Bayat, M.Qasımlı, N.Tağısoy, A.Əmrəhoğlu, A.Acalov, A.Huseynov, S.Rzasoy və başqaları bu tədqiqat mövzusu ilə bağlı bir çox mühüm aspektlərə nüfuz etməyə çalışmışlar. Onların elmi mühakimə, müddəa, fikir və baxışları problemin araşdırılmasının nəzəri bazasının formalaşmasında

önəmli rol oynamışdır. Buna baxmayaraq, indiyədək tədqiqatlardan kəndə qalmış Azərbaycan və rus mifoloji dünyagörüşü sisteminin bədii əsərlərdə necə əks olunması probleminin konkret bir doktorluq dissertasiya işində sistemli araşdırılmasına ehtiyac duyulmaqdadır.

Azərbaycan mifoloji düşüncəsi problemi ilə bağlı alımlarımız mifologiyanın predmetini, nəzəri məsələlərini və s. xeyli dərəcədə araşdırmışlar. M.Seyidovun “Azərbaycan xalqının soykökünü düşünərkən” və ya digər tədqiqatçıların – A.Acalov “Mifologiya”, C.Bəydili “Türk mifoloji obrazlar sistemi: struktur və funksiya”, M.Cəfərli “Dastan və mif”, “Azərbaycan məhəbbət dastanlarının poetikası”, F.Bayat “Mifologiyaya giriş”, S.Rzasoy “Oğuz mifinin paradiqmaları”, “Oğuz mifologiyası”, “Oğuz mifi və Oğuznamə eposu”, “Mifologiya və folklor: nəzəri-metodoloji kontekst”, R.Əliyev “Riyazi mifologiya”, “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Azərbaycan nağıllarında mifik görüşlər”, “Mifoloji şüur və onun bədii spesifikasiyası”, “Azərbaycan folkloru: janr sistemi və poetikası”, A.Hacılı “Mifopoetik təfəkkür fəlsəfəsi”, R.Qafarlı “Mifologiya”, “Mif və nağıl. Epik ənənədə janrlararası əlaqə”, “Azərbaycan mifoloji görüşlərində arxetipik simvollar”, H.Quliyev “Arxetip anlayışı və epik ənənədə müdrik qoca arxetipi”, M.İmanov “Müasir Azərbaycan nəsrində psixologizm”, “Xalq gülüşünün poetikası”, “Gülüşün arxaik kökləri”, “Folklorda obrazın ikiləşməsi”, R.Kamal “Kitabi-Dədə Qorqud: arxaik ritual semantikası” və bir çox müəlliflərin bu kimi əsərlərini qeyd etmək mümkündür<sup>1</sup>.

---

<sup>1</sup>Seyidov, M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.; Seyidov, M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: 1983, 324 s.; Acalov, A. Mifologiya // Azərbaycan ədəbiyyatı tarixi. 6 cild, Icild. Bakı: Elm, s. 37-66; Bəydili (Məmmədov), C. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı: Mütərcim, 2007, 272 s.; Cəfərli, M. Dastan və mif. Bakı: Elm, 2001, 188 s.; Bayat, F.

Rus tədqiqatçılarından S.S.Averintsev “K.Q.Yunqun analitik pisxologiyası və bədii fantaziyanın qanuna uyğunluqları”, “Arxetiplər”, N.S.Avtonomova “Mif: xaos və loqos”, Y.V.Andreyev “Mifin poeziyası və nəşr tarixi”, A.N.Andreyev “Həyat ağacı”, M.M.Baxtin “Şifahi yaradıcılığın estetikası”, “Fransua Rablenin yaradıcılığı və orta əsrlərin İntibah xalq mədəniyyəti”, C.F.Birlayn “Paralel mifologiya”, A.N.Veselovski “Tarixi poetika”, “Mif və simvol”, Y.E.Qolosovker “Mifin məntiqi”, L.N.Qumilyov “Etnogenez və Yerin biosferi”, A.Y.Qureviç “Edda və saqa”, İ.M.Dyakonov “Şərq və Qərbin arxaik mifləri”, V.V.İvanov, V.N.Toporov “Slavyan şifahi modelləşdirilmiş sistemləri”, “Slavyan qədimliyi sahəsində tədqiqlər”, M.İ.İvanova “Erkən yaradıcılıqdə Bibliya motivləri”, A.F.Losev “Mifologiya”, “Mifin dialektikası”, “Antik simvolizm ocerkləri və mifologiya”, “İşarə. Simvol. Mif”, Y.Lotman “Bədii mətnin strukturu” əsərlərində mövzu ilə əlaqəli bir çox məsələlərə toxunmuşlar<sup>2</sup>.

---

Mifologiyaya giriş. Bakı: 1999; Rzasoy, S. Oğuz mifinin paradigmaları. Bakı: Səda, 2004, 200 s.; Rzasoy, S. Oğuz mifologiyası. Bakı: Nurlan, 2009, 366 s.; Rzasoy, S. Oğuz mifi və Oğuznamə eposu. Bakı: Nurlan, 2007, 182 s.; Rzasoy, S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.; Əliyev, R. Mifoloji şürurun bədii spesifikasi. Bakı: Qartal, 2001, 100 s.; Hacılı, A. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı: Mütərcim, 2002, 164 s.; Qafarlı, R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlar arası əlaqə). Bakı: ADPU, 2002, 448 s.; Quliyev, H. Arxetip anlayışı və epik ənənədə müdrik qoca apxetipi // Türk epik ənənəsində dastan. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” VI uluslararası folklor konfransının materialları. 2010, 25-26 noyabr. Bakı: Səda, 2010, s.218-220; İmanov, M. Müasir Azərbaycan nəşrində psixologizm. Bakı: Elm, 1999. 116 s.; Kazimoğlu, M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011, 226 s.; Kamal, R. “Kitabi-Dədə Qorqud” arxaik ritual semantikası. Bakı: Yeni nəşrlər evi, Elm, 1999, 72 s. və s.

<sup>2</sup> Аверинцев, С.С. Аналитическая психология К.Г.Юнга и закономерноститворческой фантазии // Вопросы литературы. 1970, № 3, с.113-143; Аверинцев, С.С. Архетипы // Мифы народов мира: Энциклопедия в двух томах. Второе издание, том 1. Москва: Советская

**Dissertasiyanın obyekti və predmeti.** Tədqiqatın obyekti Azərbaycan və rus mədəniyyətinin tərkib hissəsi olan, onların qədim arxitektonik strukturlarında dayanan mifoloji düşüncə nümunələridir. Məhz qeyd etdiyimiz bu ümumi tədqiqat obyektində onun mühüm təzahür formaları üzrə şaxələnir: mifin obrazlı düşüncə sistemi, mifoloji inanc səviyyəsi, arxetip və mifoloji simvollar səviyyəsində nəzərə çarpdırılır. Mifin obrazlı düşüncə sisteminin nəzəri problemləri tədqiqatda ümumi obyekt olaraq ortada durmaqla mifoloji inancın bədii ədəbiyyatda necə inikas olunmasını xüsusi obyekta çevirir, arxetip və mifoloji simvollar isə bütövlükdə bir obyekt kimi ədəbiyyatı da öz təsiri

---

энциклопедия, 1987, 720 с.; Автономова, Н.С. Миф: хаос и логос // Заблуждающийся разум? Многообразие виенаучного знания. Москва: Политиздат, 1990, с. 30-57; Андреев, Ю.В.Поэзия мифа и проза истории. Ленинград: Лениздат, 1990, 221 с.; Бахтин, М.М. Формы времени хронотопа в романе // [www.gumer.info/bibliotek-Buks/literat./baht-form/](http://www.gumer.info/bibliotek-Buks/literat./baht-form/); Бахтин, М.М. Творчество Франсуа Рабле и народная культура Средневековья и Ренессанса. Москва: 1990, 527 с.; Бирлайн, Дж.Ф. Параллельная мифология. Москва: Крон-пресс, 1997, 336 с.; Веселовский, А.Н. Историческая поэтика. Москва: Высшая школа, 1989, 404 с.; Веселовский, А.Н. Миф и символ // Русский фольклор. Вопросы теории фольклора. 1979, Вып. 19, с. 186-199; Лосев, А.Ф. Философия имени. Музыка как предмет логики. Диалектика мифа // Лосев, А.Ф. Из ранних произведений. Москва: 1990; Лосев, А.Ф. Миф. Число. Сущность. Москва: Мысль, 1994, 919 с.; Лотман, Ю.М. Структура художественного текста. Москва: 1970,; Лотман, Ю.М. Проблема художественного пространства в прозе Гоголя // Ученые записки Тартуский Университет. Вып. 209: Труды по русской и славянской филологии, 1968, №11, с.5-50; Лотман, Ю.М. Лекции по структуральной поэтике // Ю.М.Лотман и тартуско-московская семиотическая школа. Москва: Гнозис, 1994, с. 17-263; Лотман, Ю.М. Литература и мифология // Ученые записки Тартусский Университет. Вып.546: Труды по знаковым системам, 1981, № 13, с. 35-55; Лотман, Ю.М. Миф имя-культура // Ученые Записки Тартусский Университет. Вып.308: Труды по знаковым системам, 1973, № 6, с.282-303; Лотман, Ю.М. Статьи по семиотике культуры и искусства. Гуманитарное агентство. Санкт- Петербург: Академический проект, 2002 .

altına alır.

Ayrıca olaraq, tədqiqat obyektiñə mifoloji inanc və etnik-milli kimlik problemi, arxetipdə mənə obrazlarının təkrarlanması və s. bu kimi elmi məsələlər də daxildir.

Dissertasiyanın predmetini isə deyilən təsir imkanlarının bədii ədəbiyyatda necə dəyərləndirilməsi yolları üzə çıxarırlar: bədii ədəbiyyatda mifin, arxetipin, ritualın, mifoloji inancın və mifoloji simvolların istifadə olunması, yazılı mədəniyyət abidələrində, ədəbi təcrübədə ruhi-mənəvi dəyərlərin axtarışı, obrazlı yaradıcılıq forması və s. Bütün bunlar bilavasitə Azərbaycan və rus bədii yaradıcılığında nəşr və poeziyanın, demək olar ki, əksər janrlarında öz tətbiqini tapır.

**Tədqiqatın məqsəd və vəzifələri.** Dissertasiya işində başlıca məqsəd Azərbaycan və rus (slavyan) mifologiyasının nəzəri məsələlərini tədqiq etmək, öyrənmək, bu xalqların mifoloji düşüncəsinin təşəkkülü və genezisini araşdırmaqdır. Belə olduqda içində mif, mifoloji inanc, mifin obrazlı düşüncə modeli, arxetiplər, mifoloji simvollar, rituallar (ayinlər) və obrazlı yaradıcılığa keçidlərin öyrənilməsi və tədqiq edilməsi tədqiqatın məqsədini təşkil edir. Bu məqsədi həyata keçirmək üçün tədqiqat prosesində bir neçə vəzifələrin yerinə yetirilməsinə çalışmışıq:

- mifoloji simvol, xronotop və mifoloji təfəkkür anlayışlarının təhlili;
- arxetip və mifoloji inanc üzrə araşdırımaların aparılması;
- Azərbaycan mifoloji düşüncə sisteminin araşdırılması;
- Azərbaycan mifoloji düşüncə sistemindən mifik obrazlı düşüncəyə keçidlərin təyin edilməsi;
- rus mifoloji düşüncə sisteminin araşdırılması;
- rus mifoloji düşüncə sistemindən mifik obrazlı düşüncəyə keçidlərin müəyyənləşdirilməsi;
- Azərbaycan və rus mifoloji inanclarının bədii ədəbiyyatda istifadə formalarının öyrənilməsi;
- kosmoloji miflərin yazılı mədəniyyət nümunələrində

necə əksini tapmasının müqayisə edilməsi;

- arxetip obrazların, mifoloji simvolikanın hər iki ədəbiyyatdakı istifadə imkanlarının nəzərdən keçirilməsi;

- hər iki ədəbiyyatdakı obrazlı yaradıcılıq prosesində ritual və mifoloji semantika məsələlərinin tədqiq edilməsi;

- mədəniyyətlərdəki sabit inanc sistemlərinin ədəbiyyata gətirilməsilə müəyyənləşən “Azərbaycan kosmosu” və “rus kosmosu”nun bu xalqların bədii yaradıcılığında inikasının öyrənilməsi və s.

**Tədqiqatın metodları.** Dissertasiya işinin nəzəri-metodoloji bazasını mifoloji və folklor düşüncəsinin araşdırılmasında, bütövlükdə Azərbaycan və rus mədəniyyətinin öyrənilməsində uğurlu şəkildə tətbiq olunan müasir elmi-nəzəri metodlar təşkil edir. Tədqiqatda arxetiplər nəzəriyyəsinin qabaqcıl texnoloji üsullarından, struktur-semantik və semiotik araştırma metodlarından istifadə olunmuşdur. Dissertasiyada mifologiya və folklorla ədəbi əsərlərin qarşılıqlı əlaqələrini öyrənmək üçün Azərbaycan, rus və dünya elmi-nəzəri fikrindəki səmərəli konsepsiyalardan istifadə edilmişdir. Elmi-nəzəri və ədəbi-bədii örnəklər Azərbaycan və rus mifoloji modelləri əsasında nəzərdən keçirilərək dəyərləndirilmişdir.

Dissertasiyada əsasən ədəbi-nəzəri-müqayisəli tədqiqat metodlarına üstünlük verilmiş, zəruri olduqda tipoloji müqayisələrə, struktur-semantik təhlillərə yer ayrılmışdır. Eyni zamanda, ədəbi-nəzəri təhlil modelləri bədii ədəbiyyat üzərində qurulmuşdur.

### **Müdafiəyə çıxarılan əsas müddəalar:**

- XX əsr Azərbaycan və rus ədəbiyyatşunaslığında mifoloji düşüncə, motiv, süjet, mövzu və obrazlarla bədii ədəbiyyatın qarşılıqlı əlaqələrinin özəlliyinin sübuta yetirilməsi;

- Bədii ədəbiyyatın arxetiplərdən ideyalar mənimsəməsini və onun inkişafını şərtləndirən amillərin müəyyənləşdirilməsi;

- Bədii ədəbiyyatın məzmununda mifoloji xronotopların iştirak xüsusiyyətlərinin incələnməsi;

- Mifoloji inancla mifin yazılı ədəbiyyatda qarşılıqlı təzahür imkanlarının ortaya çıxarılması;
- N.Qoqol, M.Lermontov, S.Yesenin, V.Xlebnikov, M.Bulqakov, A.Axmatova, Ç.Aytmatov, A.Kim və başqalarının yaradıcılığında mifoloji elementlərdən istifadəyə üstünlük verilməsi səbəblərinin aşkarlanması;
- Mifin yazılı ədəbiyyatı zənginləşdirməsi və onun sosial həyatın təsvirində rolunun üzə çıxarılması;
- İ.Şıxlı, Ə.Əhmədli, H.Cavid, Anar, M.Suleymanlı, Y.Səməndoğlu, Elçin və başqalarının yaradıcılığında arxaik, mifik təfəkkür elementlərinin mifoloji zaman və məkanla bağlılığının müəyyənləşdirilməsi;
- Azərbaycan və rus ədəbiyyatlarında mifoloji motiv, mövzu və obrazlara oxşar və fərqli müraciətin əsas xətlərinin ortaya qoyulması;
- Azərbaycan və rus yazıçılarının əsərlərində mifoloji süjetlərdən istifadənin iş prosesində mif poetikasında zərurətə çevriləsinin göstərilməsi;
- Ç.Aytmatovun “Ağ gəmi”, “Erkən leyləklər”, “Çingiz xanın ağ buludu”, “Dənizkənarı ilə qaçan alabaş”, “Ösrə bərabər gün”, M.Bulqakovun “Master və Marqarita”, M.Suleymanlının “Köç”, “Dəyirman”, “İ.Şıxlının “Ölən dünyam” və s. əsərlərindəki mifoloji elemenlərin üzə çıxarılması;
- Mifoloji şürurun düşüncə modelinin qədim dünyani əks etdirməsi və dünyanın universal ümumbəşəri cəhətdən şürurda inikas etdirilməsinin göstərilməsi;
- Mifin bədii ədəbiyyatda arxetip, obraz və simvolların köməyi ilə yenidən canlandırılmasının və dirildilməsinin yazıçı dəst-xəttində yerinin müəyyənləşdirilməsi və s. ibarətdir.

**Tədqiqatın elmi yeniliyi.** Azərbaycan folklorşunaslığında bu sahədə müqayisəli və tipoloji tədqiqatlar yetərincə aparılmışından, xüsusən Azərbaycan və rus ədəbiyyatında oxşar motivlərin, mifoloji inancların, mif strukturlarının, arxetip və obrazlı düşüncənin mahiyyətinə o qədər də nüfuz edilməmişdir.

Tədqiqat prosesində çeşidli müddəalar, fikir və tezislər irəli sürülmüşdür. Təhlillərdən alınan elmi yenilikləri belə qruplaşdırmaq mümkündür:

- Azərbaycan və rus ədəbiyyatında etnik-milli kimlik problemində analogi strukturların üzə çıxarılması;
- mifoloji inanc sisteminin, mifin obrazlı düşüncənin hər iki xalqın ədəbiyyatında üst-üstə düşdürüyünün, mif, mifik inanc və mifoloji təfəkkürün eyniyiyət təşkil etdiyinin ortaya qoyulması;
- Azərbaycan və rus mifoloji-mədəni formalarının bazasında universallığın aşkarlanması;
- hər iki xalqın mifologiyasında arxetipin və ilkin obrazların təkrarlanması;
- mif arxetiplərinin ədəbiyyat arxetiplərinə münasibətinin təyin olunması;
  - mifoloji inancın müəllif yaradıcılığına birbaşa təsirinin məqsədə uyğunluğunun aşkarlanması;
  - mifin poetikası ilə poeziyanın və nəsrin poetikası arasında sıx əlaqələrin mövcudluğunu tədqiq edilməsi;
  - mifoloji zamanın sənətkarın altşüurunda mövcud olması və bunun mifin genetik kodları ilə bağlılığının təhlil olunması;
  - sənətkarın yaradıcılığından asılı olaraq, hər hansı mifoloji inanc və kosmosun formalarında dəyişkənliliyin müəyyənləşdirilməsi;
  - bədii ədəbiyyatda arxetipin, mifoloji simvolun semantikasının ədəbi yaradıcılığa uyğunluğunun öyrənilməsi və s. bu kimi məsələlərin araşdırılması dissertasiyanın elmi yeniliyinin dəyərini ortaya qoyan amillərdəndir.

**Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.** Dissertasiya işi konkret nəzəri-praktik əhəmiyyəti özündə eks etdirməkdədir. Araşdırma bilavasitə mifologiyanın mənşəyi ilə əlaqədə olan nəzəriyyələrlə sıx bağlı olduğundan burada elmi işin nəzəri əhəmiyyəti yuxarıda əsaslandırılmış yeniliklərdən ibarətdir. Problemin həllində Azərbaycan və rus ədəbi nümunələrinin

mövzuya uyğun tədqiqi də mühüm rol oynamışdır.

Dissertasiya işinin praktik əhəmiyyəti onda nəzəri və ədəbi materiallardan əldə olunmuş elmi müddəə və nəticələrin gələcək tədqiqat işlərində istifadə oluna biləcəyini yeqinləşdirir.

Bundan başqa, təqdim olunmuş dissertasiya işi ədəbiyyatşunaslıq və folklorşunaslıqdan xüsusi kurslarda və seminarlarda yardımçı metodik göstəriş, dərs vəsaiti və s. kimi istifadə etməyə də imkan verir. Tədqiqatın nəzəri nəticələri mifologiya və ədəbiyyatşunaslıq problemlərinə həsr olunmuş gələcək araşdırırmalar üçün elmi-nəzəri və praktik mənbə və baza rolunda çıxış edəcəyi də şübhə doğurmur.

**Tədqiqatın aprobasıyası və tətbiqi.** Dissertasiyanın mövzusu AMEA Folklor İnstytutunun Elmi Şurasının 05 dekabr 2012-ci il (protokol №7) və Respublika Əlaqələndirmə Şurasının 09 dekabr 2013-cü il tarixli (protokol №3) protokollarının qərarları ilə təsdiq olunmuşdur. Tədqiqatın başlıca elmi müddəələri, mühüm elmi yenilikləri, ideya-nəzəri fərziyyələri, nəticələri və s. beynəlxalq konfransların materiallarında, müxtəlif tematik məcmuə və jurnallarda, “Mifoloji düşüncə və bədii ədəbiyyat” adlı monoqrafik araşdırında öz əksini tapmışdır.

**Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.** Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstytutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsində yerinə yetirilmişdir.

**Dissertasiyanın strukturu.** Dissertasiya “Giriş” (18958 işarə), I fəsil (64 152 işarə), II fəsil (55 829 işarə), III fəsil (105 166 işarə), IV fəsil (85 183 işarə), V fəsil (121 110 işarə), “Nəticə” (13 451 işarə), ümumilikdə (463 849 işarə) və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

## DİSSERTASIYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın “**Giriş**” hissəsində onun aktuallığı əsaslandırılmış, obyekti və predmeti, məqsədi və vəzifələri, problemin tədqiq tarixi və öyrənilmə dərəcəsi, elmi yenilikləri, elmi-metodoloji əsası, nəzəri və praktiki əhəmiyyəti müəyyənləşdirilmiş, işin aprobasiyası və quruluşu haqqında məlumat verilmişdir.

Dissertasiyanın “**Mifologiya və bədii ədəbiyyatın qarşılıqlı əlaqələri**” adlanan birinci fəsli üç paraqrafdan ibarətdir. Birinci fəslin birinci paraqrafi “*Mifoloji simvollar sənətkarlıq vasitəsi kimi*” adlanır. XX əsrдə sənətin mif düşüncəsinin müxtəlif formalarının effektiv qarşılıqlı əlaqələri onun inkişafının ən əsas tendensiyalarından biridir. Müxtəlif yaradıcı metodlar, istiqamətlər və üslubi axılarda olan əsərlərə bədii mifologizm xarakterikdir. O yazıçının bir, yaxud bir neçə dini-mifoloji sistemlərlə dialoqu nəticəsində, bu və ya digər dərəcədə Yeni dövrün bədii ənənələri ilə əlaqəlidir.

Başa çatmış XX yüzillikdə bu dialoq sənətin humanitar elmlərlə, hər şeydən öncə etnologiya və “dərinləşdirilmiş psixologiya” ilə qarşılıqlı əlaqələrini mürəkkəbləşdirilmişdir: 1920-1950-ci illərdə bu elm sahələri çərçivəsində mifin mürəkkəb mədəni fenomen kimi kompleks tədqiqi ortaya çıxır. Yeni konsepsiylar mifi ümumi psixomental matrisa (Z.Freyd, K.Q.Yunq, K.Kerenyi, C.Kempbell), yaxud universal ritual-davranış sxemi (A.Van Qenner, M.Eliade), yaxud da daha tutumlu məntiqi struktur (E.Kassirer, K.Levi-Stros) kimi kütləvilmişdir. Əksər elmi məktəblər üçün ümumi olan ideyanın mahiyyəti onda idi ki, mifologiya obrazlı şəkildə insan şüurunun fundamental, doğum (əski) xüsusiyyətlərini ifadə edir.

Mifoloji modellərin simvolikliyi və konseptuallığı onların sosial-tarixi konkretlikdən asılı olmayan müxtəlif “metafizik başlangıç”ların bədii məhsuldarlığını müəyyən etdi. Təsadüfi deyildir ki, XX əsrin əvvəllərində mifik düşüncənin müxtəlif

sxemləri Qərbi Avropa və rus modernizm sənətində (Q.Lourens, D.Merejkovski, A.Remizov və b.) fəal şəkildə tələb olunurdu. Dini düşüncə böhran vəziyyətinə dül/Vşdüzü “sərhəd” dövründə, fəlsəfi sistemlər bir-biri ilə döyüşdürü (A.Benua), “faciəvi dibsizliklərin kənarında dayanmaq hissi daha da kəskinləşəndə” (F.Solloqub) mif sənətkarlara varlığın dərin əsaslarını dərk etmək “açar”ı kimi göründü: onlar mifdə həyatın yenidən dərkini və yeni şəkildə ortaya çıxmاسını gördülər.

Y.Meletinski mifologiyaya bədii ədəbiyyatın, mifologiyadan yararlanmayı yalnız forma və məzmunə tam şəkildə sadıq istinad kimi mənalandırmamışdır, eyni zamanda onun ilkin mənası ilə ziddiyyət təşkil edən məna tutumunda çıxış edə biləcəyinə də diqqət yetirmişdir. Tədqiqatçı mülahizəsini əsaslandırmak üçün F.Kafkanın əsərlərinə, xüsusən də onun “Çevrilmə” əsərinə üz tutmuşdur. Qəhrəmanın heyvana çevrilməsini miflərdə, nağıllarda totem timsalında yenidən dirilməsi kimi qiymətləndirən tədqiqatçı yazıçının əsərində mif bazasında “anti-mif” yaradıcılığı iddiasını irəli sürmüşdür və “anti-mif” tezisini də bununla əsaslandırmışdır ki, mifdə totem timsalında dirilən obrazlardan fərqli olaraq, Qreqor Zamzanın çevrilmesi və sonda ölməsi onun yaxınlarının sevincinə səbəb olur.

Mifologianın yazılı ədəbiyyatla qarşılıqlı əlaqələri həddindən artıq zəngin, rəngarəng və fərqlidir. Son vaxtlar bu problemin araşdırılması sahəsində mühüm bir mərhələ başlamışdır. Y.Meletinskinin elmi araşdırmaları da təsdiqləyir ki, problemin ardıcıl və konsepsiyalışmış tədqiqinə bu gün də xüsusi ehtiyac duyulmaqdadır.

***“Mifoloji xronotoplar və bədii əsərin ritual (ayın) məkanı”*** adlanan ikinci paraqrafda göstərilir ki, tədqiqatçı A.A.Uxtomski German Minkovski və Albert Eynsteyn ideyalarının təsirilə bizi “xronotop” termininin elmi diskursuna daxil edir. Bəri başdan söyləyək ki, bizim üçün anlayışın əzəli interpretasiyası olduqca mühüm dəyərə malikdir. “Xronotop”

(qədim yunanca xrovoç, “zaman” və toloç “yer”) koordinatları olan məkan-zaman arasındaki qanuna uyğun əlaqələrdir. A.A.Uxtomski bu anlayışı insan qavrayışı kontekstində daxil edir: “*Xronotop baxımdan artıq mücərrəd nöqtələr yox, varlığın canlı və silinməz hadisələri mövcuddur*”<sup>3</sup>.

A.A.Uxtomski xronotopun mədəni-antropoloji dərkini qeyd edir. O, “xronotop”un ikili xarakterini açmasa da, onu fiksasiya edir. Çünkü o varlığa immanentdır, şərti və düşünüləndir, deməli, məntiqi davam etdirməklə subyekt- insan tərəfindən qəbul ediləndir.

M.Baxtin bu anlayışı ədəbiyyatın formal-məzmun kateqoriyası kimi istifadə edir. “*Ədəbiyyatda bədii baxımdan istifadə edilmiş zaman və məkan münasibətlərinin mühüm qarşılıqlı əlaqəsini biz xronotop adlandırırıq. Bu, hərfi tərcümədə “zaman + məkan” deməkdir. Eyni zamanda xronotopu biz ədəbiyyatın formal-məzmun kateqoriyası kimi də başa düşürük*”<sup>4</sup>.

M.Baxtinə görə, xronotopun dərk olunmasında mərkəzi məkan-zaman vahidliyinin aksioloji istiqamətliliyidir ki, onun da funksiyası bədii əsərdə şəxsiyyət mövqeyinin, mənanın ifadə olunmasıdır: “Mənalar sferasına daxil olma yalnız xronotopun qapısından içəri daxil olmaqla baş verir”. Başqa cür desək, əsərdə əks olunan mənalar məkan-zamanda yalnız onların vasitəsi ilə ifadə oluna bilər. Üstəlik xronotopda açılan mənalar, müəllif oxucu, tamaşaçı üçün, subyektiv şəkildə rənglənməklə varlığın dialojiliyinin sosial-mədəni spesifikasiyası ilə bağlıdır. Xronotopun mühüm fərqli xassəsi M.Baxtin yanaşmasına görə “ədəbiyyatda aparıcı başlangıç kimi xronotop da zamandır”. Bizim məqsədimizə yetişməyimiz üçün bayram xronotopunun eksplikasiyası Y.Lotmanın müddəələri üçün mühümdür. Onun

<sup>3</sup>Ухтомский А.А. Статьи и выступления разных лет // ru element stodels.com/d-d-ukhtomski-stat-i-ivyust upleniya-raznu..., с.342.

<sup>4</sup>Бахтин М.М. Формы времени хронотопа в романе // [www.gumer.info /bibliotek-Buks/literat./baht-form/](http://www.gumer.info /bibliotek-Buks/literat./baht-form/), с. 195.

xronotop konseptualizasiyasına müvafiqlik M.Baxtinin interpretasiyasında ondadır ki, məkan burada universal “ilkin və aparıcıdır”, bu elə bir bədii modelləşmədir ki, ona “məkan-zaman” diadasında daha başlıca rol verilir: “*Hətta zaman baxımından modelləşdirmə məkan dili üzərində ikinci üstqurum kimi görünür*”<sup>5</sup>. Bu ideyanın mənbəyini biz M.Qyüyyo düşüncələrində də tapa bilərik. M.Qyüyyo yazırıdı: ”*Özünüz üçün zaman üzərində düşünün? Siz onu o zaman dərk edəcəksiniz ki, özünüüzü konkret məkanla əlaqələndirirsiz. Zaman təsəvvürlərinə biz yalnız məkanın köməyi ilə gəlirik*”<sup>6</sup>.

Ritual, yaxud şənlik (silsilə) xronotopunun əsasında yenə də hadisə dayanmışdır. Məsələn, allahlara yalvarış, quraqlıq, bədbəxtliklər, faciələr və s. ritualın gedisi daim təkrarlanmanı, dünyada məkanın və zamanın firlanmasını qeyd edir. Bayramda o arxetipik situasiya kimi təqdim olunur ki, burada məkan və zaman artıq insana verilib və artıq ondan çox da asılı olan şey yoxdur. Bu növdən əsasən dini bayramlarda istifadə olunur. Onun aparıcı komponenti kimi olmuş hadisəyə müəyyən münasibətdə olan məkan çıxış edir.

Mərasim, yaxud xətti xronotop konkret hərəkət naminə aparılan ritualların sistemidir. Bu sintezin əsasında qarşılamaq, yola salmaq, açmaq, əbədiləşdirmək və s. kimi məqamlar dayanmışdır. Bu tipli xronotop mərasim və dövlət bayramlarına xasdır. Bununla belə, o praktik olaraq yer xüsusiyyətini bildirən bütün yerlərdə hərəkətin ardıcılığını göstərir, həm də eyni zamanda zaman onların emosional rəngini eks etdirir.

Üçüncü paraqraf “**Ritual (ayin) və obrazlı yaradıcılıq**” adlanır. Burada vurğulanır ki, ritualların (ayinlərin) arxetiplərlə

---

<sup>5</sup>Бахтин М.М. Формы времени хронотопа в романе // [www.gumer.info /bibliotek-Buks/literat./baht-form/](http://www.gumer.info /bibliotek-Buks/literat./baht-form/), с. 196

<sup>6</sup> Гюйто М. Происхождение идеи времени. Съ предисловием А.Фулье. Мораль Эпикура и ея связь съ современными учениями. Переводъ К.Южина. С. – Петербургъ, Тип. Т – ва «Народная польза», Невский, 148, 1899 г., 376 с.

dərin əlaqələri olduğunu qeyd etmək zəruridir. Məsələn, yeraltı dünyanın obrazı bütün mifologiyalarda var və o adətən görünməyən ölüm şahlığı kimi təsəvvür olunur (yunanca Aid-“görünməyən”). Heç kimin heç zaman görmədikləri haqqında bu qədər populyar olan və ölümə hansı özünəməxsus obraz imkanı verən bu aləm hüzün ritualını formalaşdırıcı. Bu, artıq neandertallarda keçirilən mərasim olmuşdur ki, həmin mərasimi də onlardan müasir fiziki tipli insan qəbul etmişdi.

İcma həyatı dirilər kimi ölülər haqqında da öz qayğısını ortaya qoyurdu. Mifdə yeraltı dünyaya allahlar, müdriklik Allahı Nabu bəzən xəstəliklərə də müdriklər rəhbərlik edirlər<sup>7</sup>. Qədim insanlar canlılardan olduğu kimi ölülərdən qorxmurdular. Əvvəllər ölüyü dəfn etmirdilər: əvvəllər ona qəbilənin eynihüquqlu diri üzvü kimi yanaşır, onun yanına ölü üçün nəzərdə tutulan qida məhsulunu qoyurdular. Lakin sonradan başa düşdülər ki, ölü cəsədlər dirilər üçün xəstəliklər yaya bilərlər (neandertalların məzarlarında müalicəvi xassəyə malik güllər tapılmışdır). Cəmiyyətin öz üzvlərilə bağlı qayğısı artıq dəfn mərasimi ölümü yenidən doğuluşa döllənmə pozasında hazırlanmaq, yaxud onun yuxusunu rahatlamaq şəklində simvolizə edirdilər. Dəfn mərasimlərini artıq rituallar qabaqlamağa başladı: onlar bununla nəinki ölüyə diqqət yetirirdilər, həm də onu istiqamətləndirmək və sakitləşdirmək istəyirdilər.<sup>8</sup>

Beləliklə, bu fəsildəki fikirlərimizi yekunlaşdırarkən belə bir qənaətə gəlirik ki, hər tip mədəniyyətin ən mühüm xüsusiyyətlərindən biri yazılı ədəbiyyatla mifologiyanın qarşılıqlı şəkildə əlaqələrdə olaraq yaşamasıdır. Bu iki mədəniyyət sahələrinin bir – birilə qarşılıqlı əlaqələri mifin

---

<sup>7</sup> Мифы народов мира / Энциклопедия в 2-х т. / под ред. Токарева С.А. Электронное издание, М.: 2008, 705 с.

<sup>8</sup> Малиновский Б. Магия, наука и религия. Москва: Из-во «Рефл-бук». Перевод А.П. Хомик под ред. О.Ю. Артемовой. 1998.,с.50-51.

yazılı ədəbiyyata “axın”ını təmin edir. Qeyd etdiklərimizdən göründüyü kimi , mifologiyanın yazılı ədəbiyyata daxil olması XX əsr mədəniyyətində daha kütləvi xarakter almaqdadır. Bu əlaqələrin kökü isə əslində xalq yaradıcılığının mifə meyli ilə əlaqədar olduğunu təsdiqləyir. Deməli, mifologiya xalq yaradıcılığının və yazılı ədəbiyyatın mənbəyi kimi çıxış etməklə, həm də onları maraqlı arxetipik elementlərlə, mifoloji mövzu, süjet,obraz, simvol və rituallarla zənginləşdirir. Miflə bədii ədəbiyyatın münasibətləri iki əsas aspektdə - evolyusion (təkamül) və tipoloji müstəvidə gedə bilir ki, bu aspektlərdən hər birini də ayrı-ayrılıqda nəzərdən keçirməyə ehtiyac duyulmaqdadır.

Tədqiqatın “**Arxetip və bədii ədəbiyyatın ideya-məzmun və mənəvi-əxlaqi axtarışları**” adlanan ikinci fəsl də üç paraqrafdan ibarətdir. Birinci paraqraf “**Elmi-nəzəri fikirdə arxetip problemi**” adlanır. Burada göstərilir ki, yazılı ədəbiyyat öz mənbəyini və başlanğıcını mifologiyadan, folklor nümunələrindən götürmüştür. Bunların qarşılıqlı əlaqələrini tarixən dünya filosofları və filoloqları sistematik şəkildə araşdırmağa cəlb etmişlər. Fərqli mülahizələr, konsepsiyalar problemin tədqiqində yeni fikirlərin formalaşmasına imkan yaratmışdır. Başqa sözlə desək, problemi araşdırmağa cəlb edən əksər tədqiqatçılar sələflərinin elmi-nəzəri nəticələrini özlərinin yeni mülahizələrilə daha da zənginləşdirməyə çalışmışlar. Nəticədə yazılı ədəbiyyat və mifologiya-folklor qarşılıqlı əlaqələrinin öyrənilməsində həm bu sahəni, həm də filoloji fikri əhatə edən yeni elmi konsepsiyalar yaranmışdır.

Mifologiya-folklor və yazılı ədəbiyyat arasındaki qarşılıqlı əlaqələrin araşdırılması prosesində qazanılan elmi-nəzəri uğurlardan biri arxetip məsələsi ilə bağlıdır. Elm aləminə ilk dəfə isveçrəli tədqiqatçı Q.Yunq tərəfindən gətirilən arxetip yunan dilində ilk obraz mənasını verir. Arxetiplər adı obrazlar deyil, “kollektiv təhtəlşüurun obrazlarıdır”. Mifin, folklorun və bütövlükdə mədəniyyətin əsasında duran və nəsildən-nəslə

ötürülən qədim ümuminsani simvollardır.<sup>9</sup>

Dünya elmi-nəzəri fikrində sistemli və ardıcıl şəkildə işlənən arxetip problemini Azərbaycan, xüsusən də rus ədəbiyyatşünasları, folklorşünasları da müntəzəm aşadırmışlar. Bu sahədəki mövcud araşdırmaları onların məqsəd və funksiyasına görə müəyyən qruplara ayırmaq mümkündür. Birinci qrupa arxetip problemindən, onun ayrı-ayrı tərəflərdən, təzahür formalarından, bədii ədəbiyyatda əksi məsələlərindən ümumi və nəzəri-estetik planda danışilan tədqiqatları daxil etmək olar. İkinci qrupa isə elmi-nəzəri planda araşdırılmış arxetip probleminin özünü, onun binar qarşidurmalarının və s. tərəflərinin bədii ədəbiyyatda, ayrı-ayrı sənətkarların yaradıcılığında və əsərlərində təzahür formaları öyrənilən araşdırmaları aid etmək olar.

Arxetip anlayışına istinad edilən araşdırma qarşıya qoyulan problem mifoloji inancın təzahür hallarından biri kimi tədqiq olunmuşdur<sup>10</sup>. Bəzi alimlərin araşdırmalarında arxetip anlayışı xatırlanmasa da, tədqiqatın ümumi gedisi məhz arxetiplerin təhlili üzərində qurulmuşdur. M.Kazımoğlunun, A.Şükürovun, C.Bəydilinin (Məmmədovun), R.Kamalın, S.Rzasoyun, A.Hacılinin, A.Acalovun, F.Qasımovanın və başqalarının tədqiqatlarında deyilənləri müşahidə etmək mümkündür. Adları çəkilən müəlliflərin (təbii ki, əsərin həcmi nəzərə alındığından adları çəkilməyən müəlliflərdə də vardır) əsərlərində mifologiyanın təməl prinsipləri tədqiq olunmuşdur, bununla belə, bu problemlər arxetipin mifoloji sistemdə fərqli adlarla təzahürü olduğundan nəticə etibarilə arxetipin öyrənilməsinə zəmin hazırlamışdır.

**“Arxetip və mifologiya yaradıcılıq kosmogenezi kimi”** adlanan ikinci paraqrafda arxetip anlayışının məzmunu açılır.

---

<sup>9</sup> Мифы народов мира / Энциклопедия в 2-х т. / под ред. Токарева С.А. Электронное издание, М.: 2008, с. 92-93.

<sup>10</sup> Əliyev, R. Qurban və onun arxetipi haqqında struktur-semantik analiz // Dədə Qorqud. Elmi- ədəbi toplu. IV cild. Bakı: Səda, 2005, s.68-75

Arxetip arxaik fenomen olmaqla özünü miflərdə, eposda, folklorla, bədii ədəbiyyatda və s. sahələrdə göstərə bilir. Arxetip bütöv ambivalent struktur olmaqla neqativ və pozitiv aspektlərə malikdir. Birtərəfli obraz (yaxud birrəngli tərəfə malik olan hər hansı bir şey) heç zaman arxetip ola bilməz. Arxetip sabit olmaqla onun strukturunu pozmağa təhrif edənlərə qarşı mübarizə aparır. Arxetipin bütün xüsusiyyətləri bu və ya digər şəkildə həyatla sıx bağlı olmalıdır. Arxetip eynidərəcədə həm hissdir, həm də fikirdir, onların ayrı-ayrı insanların müstəqil həyatında yeri mövcuddur.

Ədəbi arxetipdə biz tez-tez təkrarlanan folklor və ədəbi əsərlərdə obrazlar, süjetlər və motivlər görürük. A.Y.Bolşakovanın fikrincə, ədəbi arxetip, özünün zahiri dəyişkənliyinə baxmayaraq, özündə “dəlib keçən” “yaradıcı” modeldir ki, dəyişilməz-sabit dəyər-məna nüvəsi daşıyı (Eyni zamanda A.Y. Bolşakova “ədəbi arxetip”in ədəbi kateqoriya kimi bir neçə mənalarını-1. Yaziçi fərdiliyi (məsələn A.S.Puşkin haqqında tədqiqatçılar “arxaik arxetip şairi”); 2. “Daimi obrazlar” (Hamlet, Don Juan, Don Kixot); 3. Qəhrəmanlar tipi(ana, uşaq və s.); 4. Təbii olan obrazlar və simvollar (gül, dəniz və s.) fərqləndirir.<sup>11</sup> Praktik vərdişlər və instrumentarilər insan tərəfindən onun gücünün və müstəqilliyinin dərkinə gətirib çıxarıır. Burada da ənənəvi, hətta ən müqəddəs olan hər nə varsa (incest qadağası, yaxud sülh danışığının müqəddəsliyi), hamısı pozulur.

Üçüncü paraqraf “*Arxetip: qəhrəman və anti-qəhrəman*” adlanır. Burada göstərilir ki, bədii ədəbiyyatda gerçek həyatın özü ilk baxışdan nə qədər sadədirse, daha dərin qatlara nüfuz etdikcə mürəkkəbliklər, ziddiyətlər bir o qədər çoxalır və rəngarəngləşir. Həyatın bənzərsizliyini dərk və təsvir etməkdə xalqın təfəkkürü, mənəviyyatı, eləcə də əsrlər boyu yaratdığı

---

<sup>11</sup>Большакова А.Ю. Литературный архетип.// Литературная учеба. Москва, 2001, №6, с.171-172.

maddi və mənəvi sərvət mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusi maraq doğuran məsələlərdən biri arxetip problemidir. Arxetip xalq təfəkkürünün və xalqın yaratdığı mifologiyanın, folklorun təməl prinsiplərindən, prioritet istiqamətlərindən biridir.

Arxetipin bədii əsərlərdə təzahür formaları fərqlidir. Elm aləminə ilk dəfə İsveçrəli tədqiqatçı Q.Yunq tərəfindən gətirilən arxetip, “*kollektiv təhtəşüurun obrazlarıdır*”<sup>12</sup>. Əksər tədqiqatçılar bu fikirdədirlər ki, mifin, folklorun və bütövlükdə mədəniyyətin əsasında duran və nəsildən-nəslə ötürülən qədim ümuminsani simvollardır. Əslində, arxetipin bədii əsərdə təzahür forması bu və ya digər dərəcədə mifologiyanın bədii ədəbiyyatdakı təzahürünü xatırladır. Yəni, arxetip hekayə, povest və ya romanda yaziçinin istədiyindən, iradəsindən asılı olaraq düşünülmüş və planlaşdırılmış şəkildə təzahür edir; bəzən isə arxetip sənətkarın iradəsindən asılı olmadan, qeyri-ixtiyari şəkildə özünü göstərir. Hər iki halda arxetip müxtəlif funksiyaların gerçəkləşdirilməsinə xidmət edir. Məsələn, arxetip xalq təfəkkürünün təcəssümçüsü rolunda çıxış edə, obrazların mənəvi-əxlaqi dünyasının səciyyələndirmə vasitəsi ola bilər və s. Onun əsas funksiyalarından biri də ilk növbədə, təbii ki, bədii əsərin məzmun xəttinin başa düşülməsinə, xüsusən də ideya aləminin dərk olunmasına əlavə imkanlar açmaqdır. Arxetip probleminin yazılı ədəbiyyatda təzahürünün sistemli və ardıcıl tədqiqatçılarından biri olan Y.Meletinski özündən əvvəlki dövrlərin nəzəriyyəçi-folklorşünasların araşdırılmalarını ciddi şəkildə təhlil etmiş və yalnız bundan sonra arxetipin söz sənətində təzahürünün müxtəlif tərəflərinə diqqət yetirmişdir. Arxetip probleminin bütün dövrlərin ədəbiyyatında təzahür formalarını ümumiləşdirilmiş formada ifadə edən alim ilk növbədə rus ədəbiyyatının üzərində xüsusən dayanmışdır.

---

<sup>12</sup> Мифы народов мира / Энциклопедия в 2-х т. / под ред. Токарева С.А. Электронное издание, М.: 2008, с. 92.

Y.Meletinski bədii ədəbiyyatda təzahür edən arxetipin ən müxtəlif formalarına diqqət yetirmişdir. Fikrimizcə, bunlardan ikisi söz sənətində ümumi təzahürü baxımından daha çox maraq doğura bilər. Onlardan biri bundan ibarətdir ki, tədqiqatçı qəhrəman arxetipini anti-qəhrəman arxetipi ilə qarşılıqlı əlaqədə götürmüdüdür. “Qəhrəman arxetipi başlanğıcdan eyni bir qəhrəman nümunəsində təmsil olunan anti-qəhrəman arxetipi ilə sıx əlaqəlidir. İlk növbədə onu demək lazımdır ki, çox vaxt qədim, daha dəqiq, olduqca arxaik mədəni qəhrəmana heç də həmişə yaradıcı məqsəd daşımayan hiyləgərlik, kələkbazähləq şamil edilir<sup>13</sup>. Qəhrəman və anti-qəhrəman arxetipinə bütün xalqların həm folklorunda, həm də yazılı ədəbiyyatında geniş rast gəlinir. Folklorşunas alim M.Kazimoğlunun tədqiqatlarından birmənəli şəkildə aydın olur ki, qəhrəman və anti-qəhrəman arxetipi Azərbaycan folklorunun müxtəlif növlərində və janrlarında sistemli olaraq təzahür etmişdir. “*Bir-birini tamamlayan müsbət obrazlarda və bir-birini tamamlayan mənfi obrazlarda ikiləşmə axtarmaq, bir obrazı ona yaxın başqa obrazın “İkinci nüsxəsi” hesab etmək, yəqin ki, mübahisə doğurmaz. Amma əks qütblərdə dayanan obrazlardan birini o birinin “İkinci nüsxəsi” hesab etmək ilk baxışda şübhə doğura bilər. Şübhəni dağıtmagın yolu arxaik qatlara enmək, ilkin mənbəni nəzərə almaqdır. İlkin mənbədə xeyrlə şər arasında toqquşma, məhz iki qardaşın toqquşmasıdır*”,<sup>14</sup>.

Bələliklə, ikinci fəsildəki təhlil və araşdırımlar arxetip və bədii ədəbiyyatın ideya-məzmun və mənəvi-əxlaqi axtarışları probleminə işiq salarkən arxetipin folklor və yazılı ədəbiyyatda tez-tez təkrarlanan obraz, süjet və motivlər olduğunu və faktik olaraq, onun bütün sənət nümunələrini dəlib keçə bildiyini, eyni zamanda zahiri dəyişkənliliklərə məruz qalmaqla özündə mütləq

---

<sup>13</sup>Мелетинский Е.М. О литературных архетипах. Москва: 1994, с. 38.

<sup>14</sup>Kazimoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, s.4.

dəyişilməz dəyər-məna nüvəsini daşıdığını görürük. Arxetip müəllif düşüncəsində müxtəlif funksiyaların gerçəkləşdirilməsinə xidmət etməklə xalq təfəkkürünün təcəssümçüsü olaraq obrazların, qəhrəmanların mənəvi-əxlaq dünyasının səciyyələndirməsində vasitəçi rolunu oynayır. Bədii əsərlərdə yer alan qəhrəman anti-qəhrəman arxetipi, həm də qəhrəmanın oxşarı, yalançı qəhrəman, mənfi əvəzedici kimi çıxış edir. Dünya və rus ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatında da qəhrəman-anti qəhrəman arxetipi nəinki bədii aspektlərdə, həm də nəzəri tədqiqat işlərində bir problem kimi araşdırılmış, məsələyə praqmatik münasibət öz qiymətini almışdır. Deməli, nəzərdən keçirdiyimiz arxetip və bədii ədəbiyyatın ideya-məzmun və mənəvi-əxlaqi axtarışları müstəqil mövzu və problem olaraq təhlil edilməyə layiqdir.

Üçüncü fəsil “**Mifologianın bədii ədəbiyyatda iştirakı və təzahür formaları**” adlanır. Bu fəsil üç paraqrafdan ibarətdir. “*Mif və mifoloji təfəkkür*” adlanan birinci paraqrafda təhlil və araşdırımlar mövzu üzrə davam edir.

Mif arxetipin dərk olunması və ondan istifadə ilk növbədə bu anlayışın emosional baxımdan obrazlı şəkildə düzgün başa düşülməsini nəzərdə tutur. Mifsiz/arxetipsiz heç bir mədəniyyətin etnokosmik mahiyyətinə nüfuz etmək mümkün deyildir. Buna görə də miflərin tipologiyası onların ilkin-obrazlı tamlığının (bütləyüünü) məntiqi ideyaların sintezi əsasında doldurulması ilə həyata keçirilməlidir, çünki mif bəşər övladının öyrənmə tələblərinin ilkin nöqtəsidir. Y.Meletinski qeyd edirdi ki, ibtidai təfəkkürə mücərrəd anlayışların zəif inkişafı xasdır: “*burada təsnif edilmə və məntiqi təhlil konkret predmet-əşya təsəvvürlərinin daha kobud obrazı vasitəsi və köməyi ilə aparılır ki, onlar işarə, simvol xarakterli olmaqla öz konkretliyini*

*qoruyub saxlayır*”<sup>15</sup>. Bununla belə, qavrayış obyektləri onların hissi keyfiyyətlərindəki ziddiyyətlər (qarşılurmalar) vasitəsilə aydın hiss olunur<sup>16</sup>. Mifoloq S.Rzasoy isə bununla bağlı aşağıdakiləri yazar: “*Mifologiya elmin başlangıcıdır. Təəssüf ki, günümüzün pozitivist anlayışı içərisində mifologiya elm tarixinin başına yerləşdirilməmişdir.*”<sup>17</sup>. Nəticə etibarilə, bunlar da ən sadə təsnifatlar aparmağa imkan verir. Mifoloji modellərin interpretasiyasında ilk dəfə olaraq psixoloji modeldən istifadə edən V.Vundt hesab edirdi ki, *mif qavrayışın obrazlı assosiasiyalardan doğulub özünə assosiativ cərgə (səma-quş-qanad) birləşdirməklə ortaya çıxır ki, bunun da nəticəsində müzəyyən mifologiya yaranır*<sup>18</sup>. K.Q.Yunqun analitik psixologiyası da, demək olar ki, bu konsepsiyaya söykənir. Uzaqda olanlara yaxındakıların köməyi və əksinə yanaşmanı izahetmə analogiyasını obrazlı assosiativ təfəkkürə söykənərək formalasdırma nümunəsilə bağlı isə A.A.Potebnya yazırıdı: “*Dünyəvi od, yerin dünyanın təkini, səma alovunu buluddan fərqləndirmək sualına cavab vermək üçün əsas verdi. Yalnız bundan sonra belə bir sual meydana gəldi: dünyəvi od nədir və o, dünyəvi yerin təkindən nə ilə fərqlənir? Cavab isə aşağıdakı kimi olur: dünyəvi od (alov) elə səmadan yerə gəlmış oddur (alovdur); dünyəvi yerin təki səmadakının sırlı-sehrli təcəssümüdür. Bunun da müqabilində səmada və yerdə gedən hadisələr arasında geniş əlaqələr yaranır. Məsələn, şimşək quş kimidir və yaxud əksinə, quş (məsələn, ağacdələn də) özündə şimşəyin bəzi*

---

<sup>15</sup>Мелетинский Е. М. Поэтика мифа. Мелетинский Е. М.; АН СССР, Инст-т мировой лит-ры им. М.Горького. Москва: Наука, 2000, с.165

<sup>16</sup>Мелетинский Е. М. Поэтика мифа. Мелетинский Е. М.; АН СССР, Инст-т мировой лит-ры им. М.Горького. Москва: Наука, 2000, с.231

<sup>17</sup>Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı: Ağridag, 2003, s.5.

<sup>18</sup>Вундт В. Миф и религия. Москва: СПб., 2002, с.108-114.

*xüsusiyətlərini daşıyır; günəş yanar çarxa bənzəyir və əksinə, yerdə sırtılmayıñ köməyiñ yanan çarx müəyyən mənada günəşə bənzəyir, eyni zamanda günəş məhsulun yaxşı olacağından xəbər verir*<sup>19</sup>. Assosiativ cərgə (sıra) prinsipi ilə dilin özü qurulur. Bununla bağlı E. Kassirer aşağıdakılari yazır: “*Dili əsas etibarılı ümumi anlayışlar formasına və vəziyyətinə keçirmək üçün ona başqa anlayışların tam və aydın şəkildə təsnifləndirici anlayışı tələb olunur. Dildə adlandırma hər hansı ümumi əyani predmet-əşyadan götürürlən söziñ məzmunu hər hansı predmetin əksi (inikası) yox, predmetin mahiyyətindən ortaya çıxarılan obrazın özünü nümayişidir*<sup>20</sup>. Odur ki, mifologiyadakı kimi dil anlayışlarının genezisinə müraciət edərkən, onların əsasında yer almış assosiativ-obrazlı keyfiyyətləri ortaya çıxarmağa ehtiyac vardır. Lakin miflərin tipologiyası özünü mifdə bürüzə verdiyi kimi emosional-obrazlı keyfiyyətdən çıxış etməklə həyata keçirilmək yox, müasir mücərrəd düşüncə, binar məntiq əsasında həyata keçirilir. Mifologyanın təsnif edilmə sxemini formalasdırmaqla, həm də nəzərə almaq lazımdır ki, mifoloji şürur heç zaman şimal-cənub, yaxud qış-yay, yaxud soyuq-isti oppozisiyasına laqeyd deyil və bütün bu hissi qavrayışların arxasında dayanan hər hansı dəyər ideyasına asılılıqda da deyildir. O, elə həmin andaca analogiyalar cərgəsi qurur və onları bir-birinə qarşı qoymağa imkan verir. O, buraya iki dünya əlavə edir: göydəki şərq cənnəti allahlardan İndranı və qərbdə sular aləmindən Varunanı buraya əlavə edir. Beləliklə, biz şimalı cənuba “sadəcə olaraq” qarşı qoymağı arzuladıqda elə o andaca çoxsaylı binar oppozisiyaların ortada dayandığını görürük (dağlar - yeraltı dünya, göy - dəniz, cənnət - cəhənnəm, insanlar - yakşılər, allahlar - asurlar və s. və i. a.) ki, burada dörd

<sup>19</sup>Потебня А.А. Слово и миф. М.: Издательство «Правда», 1989, с.275.

<sup>20</sup>Кассирер Э. Философия символических форм. (Феноменология познания) В 3-х т. Т. 3.М.: Москва- Санкт – Петербург, Университетская книга, 2002, с.222-223.

dünya və dörd varlığın karşılaşdırılmış geniş obrazı bizim üçün, hər şeydən öncə, nəinki istisnalar, əksinə qaydalar kimi karşımızda dayanır.

“Ensiklopedik ədəbiyyatlığı”ndə bədii mifologizmin 6 (altı) tipinin adı keçmişdir<sup>21</sup>.

“Ensiklopedik ədəbiyyat lüğət”indən fərqli olaraq, Y.Meletinski isə “Mifin poetikası” kitabında XVII-XX əsrlərdə mifologiyaya iki tip münasibət olması haqqında danışır<sup>22</sup>:

“1. Ənənəvi süjet və “topika”dan (ümumi dəlil, ümumi sübut) şüurlu şəkildə orta əsrlər “təbiəti yamsılama” “simvolizm”indən tamamilə kənarlaşmaq namına gerçəkliliyi adekvat həyat formalarında əks etdirməklə imtina;

2. Mifdən tamamilə qeyri-ənənəvi, qeyri-formal şüurlu olaraq (onun formallaşmasından yox, ruhundan) istifadə cəhddə mövcuddur ki, orada həm mif, həm də mif yaradıcılığı müstəqil poetik xarakter daşıyır”<sup>23</sup>.

Üçüncü variant təsnifatda isə rus simvolizmi çərçivəsində mifdən istifadədə iki əsas yanaşma fərqləndirilir:

1. Ənənəvi mifoloji süjet və obrazlardan yazıçı istifadə etməklə ədəbi əsərdə onun məlum mifoloji situasiyalarının əldə edilməsinə çalışır;

2. Gerçəkliliyin mifoloji düşüncə qanunlarına uyğun olaraq modelləşdirilməsinə cəhd edilir.

Müasir tədqiqatçıların fikirlərinin nəticələrinə görə “varlığın və şüurun psixoloji modallığı olan mif XX əsrin əvvəllərində nəinki özünəməxsus fəlsəfi və bədii, həm də ideoloji, hətta siyasi quruluşlarda özünəməxsus “ilkin elementə

<sup>21</sup>Литературный энциклопедический словарь / под.ред. В.М. Кожевникова, П.А.Николаева. Москва: Советская энциклопедия, 1987, с.224-225

<sup>22</sup> Həşimova, A. Ədəbiyyatşunaslıqda mifologiya və bədii ədəbiyyat problemi (E.M.Meletinskinin “Mifin poetikası” əsəri əsasında) // Filologiya məsələləri, Bakı, 2013, №10, s.458-462

<sup>23</sup>Мелетинский Е. М. Поэтика мифа. Москва: 2000, с.191.

çevrildi. Hissi və fövqəlhissi, konkret və mücərrəd, "kollektiv", "xalqın yuxusu" kimi və son dərəcə şəxsi olan mif yaradıcılığı saysız-hesabsız, ən ağlasığmaz imkanlarını ortaya qoyurdu. N.Berdyayevin son dərəcə dürüst xarakteristikasına görə yorgun "*mədəniyyətə yaxın*" *insanın irrasional və o "allahsızlıq"* dövründə *mif yaradıcılığı* yeni biliklərə tərəf addımlamaqla, həm də öz identifikasiyasinda böyük sürətlə və faciəvi şəkildə dəyişiləsi dünyada irəli getmə kimi nəzərdən keçirilməlidir".<sup>24</sup>

Söylədiklərimiz bir daha göstərir ki, mifologiya bütöv və mükəmməl bir sistemdir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, əcdadlarımız ömür sürdükləri dönəmlərdə heç də mifologiya yaratdıqlarını düşünməmişlər. Onlar sadəcə olaraq gündəlik həyatlarını yaşamışlar. Nə zaman yaranmasından asılı olmayaraq, mifologiya insanın şüuraltı qatında öz gücünü qoruyub saxlamağa müvəffəq ola bilmişdir.

İkinci paraqraf "*Mifoloji inanc, etnik-milli kimlik və xaos-kosmos qarşidurması*" adlanır. Burada göstərilir ki, ibtidai cəmiyyətdə mifoloji inanc elə yaşınan gerçək həyatın özü idi. Məkana uyğun formalaşan inanc sonrakı mərhələlərdə cəmiyyətin tədricən mövcudluğuna təminat yaranan tənzimləmə funksiyası qazanmağa başlayır.

Tənzimləmə funksiyası tədricən bir cəmiyyəti digərlərin-dən, bir insan birliyini, tayfanı, toplumu, xalqı, geniş mənada, etnosu, daha sonra isə milləti digərlərindən fərqləndirən davranış normasına çevirilir. Təsadüfi deyildir ki, L.Qumilyev özünün etnos nəzəriyyəsində bir etnosun ("biz") digər etnosdan ("qeyri-biz") fərqləndirilməsinin əsasında davranış normalarının dayandığını xüsusi vurğulayırdı.

Milli şüur məhz etnik şüur əsasında formalaşlığı üçün onların hər ikisinin ilkin bazasında mifoloji inamın dayandığı şübhə doğurmur. Qurd türk mifoloji düşüncəsində, inamında etnosun xilaskarı və himayəçisidir. Büyük qırğız yazılıcı Ç.Ayt-

---

<sup>24</sup>Бердяев Н.Смысл истории. Москва: 1990, с.63.

matovun “Qiyamət” və azərbaycanlı Aygün Həsənoğlunun “Mağara” əsərlərində qurd obrazı məhz bu funksiyada iştirak edir. Bu heç də danışılan nağıl və rəvayət kimi başa düşülməməlidir. Türklerin belə totemdən istifadə etmələri həm də yaranan realliq kimi qəbul edilməlidir. Çünkü qədim zamanlarda türklər qurdun doğrudan da onların real həyatında olmasına inanmış və sonradan bu, insanların dünyasına və taleyinə öz təsirini göstərmüşdür. Maraqlıdır ki, Azərbaycan türkləri indi də qurdun uğur getirəcəyinə inanmaqdalar. Bu, məsələn, “Dədə Qorqud”dan gəlmə “Qurd üzü mübarəkdir” atalar sözündə və “Yoluna qurd çıxanlar uğur qazanarlar, qara pişiklə rastlaşanların isə işləri nəhs gətirər” inancında açıq aydın hiss olunur. Vəli Həbiboglu və Ramazan Qafarlı da qurda bir totem kimi tapınmanın Azərbaycanda geniş yayılmasından söhbət açmışlar. K.Vəliyev isə “Elin yaddaşı, dilin yaddaşı” kitabında Çin mənbələrinə aid “Boz qurd” əsatirindən danışmaqla bunu totemizmin ilkin çağlarında bütün xalqların dünyagörüşündə özünü göstərən hadisə kimi dəyərləndirməklə, o dövrlərdə hər ailənin, hər toplumun bir heyvana, yaxud qurda ötəri bağlılıq mərhələsi olduğunu söyləmişdir. Qurdun xilaskarlığının Avropa xalqlarının dünyagörüşündə yer tutduğu da özünü göstərir. Bununla belə, qurd obrazı əksər tədqiqatçılar tərəfindən skiflərdən əvvəlki çağlara aid edilmişdir. Skif-Sibir incəsənətində qurdlarla bağlı təsvirlər də skiflərdən əvvəlki bəbirin dəyişdirilməsi nəticəsində meydana gəldiyi ehtimal edilir. Onu da söyləyək ki, əski türkcədə Asena, Borteçinə, Çinə, Azərbaycan türkcəsində Qurd, boz qurd Anadolu türkcəsində Gök börü, Gök kurt, Gök yele, Yalınsaq (Yalquzaq), qırğız türkcəsində Coo börüsü, özbək türkcəsində Kök ya və digər adların daşıyıcısında məhs Boz qurddur.

Tədqiqatçılar haqlı olaraq, belə mühüm nəticələrə gəlmişlər ki, mif primitiv cəmiyyətlərdə, daha doğrusu, onun ilkin canlı formalarında danışılan nağıl deyil, yaşanan reallıqdır. Biz onda heç də bizim dövrün romanlarına xas yeninin kəşfi

ruhunu deyil, şəksiz inanılan canlı reallıq tapırıq. Daha doğrusunu söyləsək, inanılmışdır ki, bu reallıq mütləq ilkin çağlarda olmaqla sonradan insanların dünyasına və taleyinə müvafiq təsir göstərə bilmışdır. Hər bir etnosun, xalqın mifik irsi onun təkcə keçmiş yox, həm də gələcəyidir. Etnosun, xalqın, millətin özünəməxsusluğunu yaşıdan mifoloji inancıdır. Mifoloji irsin itirilməsi xalqın mənəvi faciəsi ola bilər. Azərbaycan xalqını və eyni zamanda digər etnos və xalqlarıda mənəvi fəlakətlərdən qoruyan da məhz onun mifoloji inancı olmuş, bu inancın xaos-kosmos qarşidurmasında özünü bürüzə vermişdir.

*“Mifoloji inancın bədii ədəbiyyatda iştirakı”* adlanan üçüncü paraqrafda Azərbaycan yazıçılarının əsərləri təhlil edilir. XX əsrin ikinci yarısı Azərbaycan nəşri, bir tərəfdən milli klassik ədəbi ənənələrdən, digər tərəfdən isə dünya ədəbi təcrübəsindən yaradıcı şəkildə qidalanmaqla inkişaf edirdi. Ötən əsrin 60-cı illərindəki milli ədəbiyyatında, o cümlədən nəsrində həm ideya-məzmun, həm də estetik-sənətkarlıq baxımından yeniləşməyə, eksperimentlərə meyli güclənir, mənalandırmanın yeni bədii-estetik prinsip və vasitələrindən istifadəyə maraq artırdı. Bu müstəvidə Azərbaycan nasirlərinin, o cümlədən Anarın, S.Əhmədovun, M.Suleymanlinin, Y.Səmədoğlunun və digərlərinin qeyd etdiyimiz dövrən sonra yaranan qələm təcrübəleri maraq doğurur. Onların mifik təfəkkürə söykənən bəzən üsyankar,çılğın qəhrəmanları bu müəlliflərin yaşıdlıqları aləmə münasibətlərinin ifadəsi kimi ortaya gəlirdi. Mifologiyadan qaynaq alıb gələn yeni nəşrin zaman hüdudları həm də ədəbiyyatımızda bu dövrə gedən, yeniləşmə prosesini göstərir. Eyni zamanda bu qətiyyən o anlama gəlməməlidir ki, mifologiyaya müraciət məhz yuxarıda sadaladıqlarımızın adları ilə bağlıdır. Bununla bağlı vaxtilə ədəbiyyatşunas S.Əliyeva yazmışdır ki, “... nə Anar, nə İbrahimbəyov qardaşları, nə də Elçin yeni istiqamətin əsasını qoymamışlar. Bu istiqamət 60-ci illərin sonralarından daha on il əvvəl İsa

*Hüseynovun (Muğannanın) və İsmayııl Şixlinin novatorluğu ilə yaranmağa başlamışdır*<sup>25</sup>.

Mifologiyaya müraciət İ.Hüseynov üçün heç də adı maraq deyildi. O, nəinki 60-cı illərdən sonrakı yaradıcılığında, həm də həmin dövrə qədər bu barədə düşünürdü. Buna görə də İ.Hüseynovun mifoloji kontekstlə əlaqəli olan mövzu, motiv, obraz, süjet xətti, bədii gəzişmələrinə varsa, ədibin doğma xalqının, türklərin həyatı, yaşam tərzi, psixologiyası, tarixi keçmiş haqqında düşüncələridir. Əgər dərindən nəzər salsaq, görəcəyik ki, İ.Hüseynovun bütün əsərlərinin qaynağında zəngin etnik-mifoloji aləm və etnoqrafik mədəniyyət məsələləri dayanır ki, burada məsələyə yanaşma tərzi də yetərincə özəldir. Elə buna görə də İ.Hüseynovun mifoloji mövzulu əsərlərinə nə oxocuların, nə də tənqidçilərin münasibəti birmənalı olmamışdır. Onun ilk bədii təcrübəsindən tutmuş mükəmməl nəşr nümunələri olan “Məhsər”, “İdeal”, “Cəhənnəm”, “İsahəq, Musahəq”, “Qəbristan”, “İlan dərəsi və peyğəmbərin taleyi” və s. hamisində mifoloji dünyayla etnik-milli çalarlar özünü görümlü ifadə etməkdədir. Türklerin əski düşüncə çağlarının müxtəlif elementlərini bədii ədəbiyyata uğurla gətirən İsa Hüseynovun sonrakı dövrdə yaranan “Kollu Koxa”, “Quru budaq”, “Şəppəli”, “Yekədiz Məcid”, “Urus” və s. əsərlərində-qəhrəmanların təsviri, onların adlarındakı simvolik məna hansısa konkret məramın ifadəcisi kimi özünü əks etdirir. Bu əsərlərdə etnik-milli çalar, xalq həyatının mənzərələri, onun əvvəlki düşüncə tərzi, əsərlərində obrazlara verilmiş adlar müəllifin xalqın etnik kimliyinə dərindən bələd olduğunu sübut etməkdədir. Bu baxımdan “Kollu Koxa” povestindəki qəhrəman İ.Hüseynovun bədii təfəkkürünün maraqlı nümunəsidir. Xalq arasında ayama, ləqəb qoşma lap keçmişdən mövcuddur. Onu da bildirək ki, burada adların ikiləşməsi məsələsi türklərin

---

<sup>25</sup> Алиева С. Человек в меняющемся мире. Баку, «Язычы», 1980.c.80.

həyatında və məişətində geniş yer almış əski dövrə bağlılıq, əsərin milli koloritlə zənginləşdirilməsi üçün edilir və “Kollu Koxa” obrazlaşdırılır və öz oxşarına, arxetipinə bağlanır. İsa Hüseynov mifoloji düşüncədən, onun qaynağından əsərlərinin etnik-milli koloritini gücləndirmək üçün istifadə edir, cünki ədib hansı mövzuya müraciət etməsindən asılı olmayaraq, milli mədəniyyət faktorunu, xalq məişətini onun əski milli ənənələrini qabartmağı məqsəd kimi ortaya qoyur. Yazıçı, digər bir tərəfdən, mifik düşüncəyə müraciəti şifahi xalq yaradıcılığı ilə zəngin olan etnoqrafik cizgiləri bu gündü nəsilə çatdırılmasını vacib hesab edir. Onun yaradıcılığının son illərində ortaya qoymuş əsərlərdə etnik həyata, dünyaya, dünyanın yaranışına özünəxas baxış bucağı, xalqlar, millətlər arasında münasibətlər və onların vahid kökəbağlılığı qabarık ifadə edilmişdir. “Qəbristan”, “Cəhənnəm”, “İsahəq, Musahəq” romanlarında müxtəlif tipli mübahisəli məsələlərə baxmayaraq, mifoloji inanca və düşüncəyə söykənən etnoqrafik təsvirlər, folklorun köməyilə əsərlərinə gətirdiyi yeniliklər kifayət qədər diqqətçəkəndir. Müəllifin bu əsərlərinin hamısında xalq həyatının etnoqrafik cizgilərini, epik mənzərələrini, etnopsixoloji və etnomədəni həyat tərzini ortaya qoyması, mifoloji dünyaya ekskurs, soykökə qayıdiş, tarixi yaddaşa dəyər verməsi, ilkin və orta çağ dövrlərinin mifoloji obrazları, rəmzləri, milli-mənəvi elementlər İ.Hüseynovun özünün özünə qayıdişi kimi nəzərdən keçirilmişdir. İ.Hüseynov öz nəşr əsərləri ilə oxucunun yaddaş kodunu dərinləşdirməyə çalışmaqla milli yaddaş, əxlaq və mənəviyyat, insan və dünya, etnosun təsəvvürlər sistemini və davranış mexanizmlərini yenidən işləyib hazırlamağa çalışmışdır.

Mövlud Süleymanlıının “Köç” və “Şeytan” povestləri də

bu baxımdan diqqətəlayiqdir<sup>26</sup>. Əlbəttə, “Köç” povestində mifoloji inanc yazılıçının “Şeytan” əsərindəki kimi heç də qabarıl formada ifadəsini tapmamışdır. Bununla belə, bu əsər də bütövlükdə mifoloji inanc üzərində qurulmuşdur. Yazıcı bu əsərdə mifoloji inancdan fərqli formada istifadə etmişdir. Bütün hallarda M.Süleymanlının yaradıcılıq axtarışlarını fərqləndirən mühüm səciyyəvi cəhət onun mifoloji inancdan və motivdən müntəzəm şəkildə yaranmasını göz önünə gətirməkdədir. Bu cəhət, bir tərəfdən, onun fərdi üslubunun xüsusiyyətlərindən biridirsə, digər tərəfdən, ədib mifoloji inancdan və motivdən həm onların ideya-məzmun tərəfinin açılması, həm də əsərlərinin bədii təsir gücünü artırmaq üçün istifadə etdiyinə görə oxucu və tədqiqatçını özünə cəlb etməkdədir.

Dördüncü fəsil “**Mifin yazılı ədəbiyyata axını və onun xalq həyatının təsvirində rolü** adlanır. “*Mifin tarixə qovuşması, tarixdən yazılı ədəbiyyata keçidi və bədii sənət materialına çevrilməsi*” adlanan birinci paraqrafda təhlil və araşdırırmalar mövzu üzrə davam edir. Sivilizasiyanın inkişafı ilə mif, əvvəl söz, əşya, hərəkət və s. olması ilə yanaşı, özündə bütün təbii varlığı və insan həyatını əhatə edirdisə, sonralar sistemləşməklə tərbiyə formasında özünü ifadə edirdi. Daha sonra isə o, təbii olaraq ilkin və əvvəlinci olaraq sənət materialına çevrildi.

Mif süjet tərtibati əldə etməklə ilkin ədəbiyyat əsərlərinin, məsələn, Yunanıstanda olduğu kimi, ədəbiyyat süjetlərinə transformasiya olunmuşdur. Mifologiyaya (folklor vasitəsilə) genetik baxımdan sıx bağlı olan və xüsusən ilkin dövrlərdə onunla öz məzmun ümumiliyini qoruyub saxlamaqla, ədəbiyyat özünün bütün inkişaf dövründə mifə “arsenal” kimi (K.Marks) müraciət edərək hazır obrazlı formalardan istifadə etməyə

---

<sup>26</sup> Həsimova, A. M.Süleymanlının nəsrində mifologizm (“Köç” povesti əsasında) // Filologiya məsələləri, Bakı 2012, №1, (11,533). s.511-516

başladı. Mifoloji düşüncə və ona hər şeydən əvvəl, antik, klassik münasibət mərhələdən mərhələyə ümumi tarixi-mədəni situasiyanın dəyişməsinə müvafiq olaraq dəyişir. Eyni zamanda onun qavrayış formaları da dəyişirdi. Bir daha qeyd etməyə ehtiyac vardır ki, ədəbiyyatla mifologianın daimi və qarşılıqlı əlaqələri mifin ədəbiyyata “axını”şəklində və bir də sənət əsərlərinə, rituallara, xalq bayramlarında, dinə, şəbihlərə (misteriyalara) söykənilərək və eyni zamanda, həm də mifologianın elmi konsepsiyalara, estetik və fəlsəfi təlimlərə və folklorşunaslıga müraciətin köməyilə ortaya çıxır. Mifologianın bədii ədəbiyyatda iştirakını və təzahür formalarını incələyərkən biz mif və mifoloji təfəkkür, mifoloji inanc, etnik-milli kimlik, xaos-kosmos qarşidurması, mifin yazılı ədəbiyyata axını və onun xalq həyatının təsvirində roluna diqqət yetirərkən mifopoetik düşüncənin bizim dövrdə ədəbiyyatda və sənətdə çoxsaylı təzahür formalarını gördük. Bədii mətnlərin mifoloji mahiyyəti, hər şeydən onca, özünü onda eks etdirir ki, müəlliflər tərəfindən seçilmiş qəhrəman hansısa bir şərti dünyanın demirurqu olub real dünyanın modeli olaraq çıxış edir.

***“Mifin obrazlar vasitəsi ilə yazılı ədəbiyyatda yenidən canlandırılması”*** adlanan ikinci paraqraf mifologiyaya bütün dövrlərdə müraciət olunsa da, XX əsrдə ona daha ardıcıl yanaşma roman-mif, poema-mif, “fövqəlpovest”-mif janrlarının ortaya çıxmamasına səbəb olduğunu gördük. Bu, xüsusən XX əsrin əvvəllərində daha six-six baş verirdi və burada rus ədəbiyyatından V.Xlebnikov və M.Bulgakov yaradıcılığının özəl xüsusiyyətlərindən nümunələri göstirmək olar. Azərbaycan ədəbiyyatı ilə bağlı isə XX əsrin 60-cı illərindən sonra İ.Huseynov, İ.Şıxlı, M.Suleymanlı, Y.Səmədoğlu və digərlərinin əsərlərini təhlil edərkən bunu görə bilərik. Belə yanaşma isə öz növbəsində yazıçıların arxaik təfəkkür elementlərini daha çox oxucuya çatdırıb, onun bütün varlığını mifoloji zaman və məkanla bağlamaq istəyindən irəli gəldiyi müəyyənləşir. Çağdaş

dövrün proseslerinin bədii şəkildə çözülməsini sənətkarların mifoloji dünyayla əlaqələndirmə istəyi sənətin arxaik mərhələsinin xüsusiyyətlərini təsviretmə ilə bağlıdır. Biz bütün bunların təzahürünü V.Xlebnikovun poemalarında, İ.Şıxlının, İ.Huseynovun və M.Suleymanlinin roman və povestlərində onların material və məzmununda əyani şəkildə görə bilirik.

Dissertasiyada beşinci fəsil “**Mifoloji düşüncə bədii əsərdə kosmosun tənzimləyici vasitələrindən biri kimi**” adlanır və üç paraqrafdan ibarətdir. “*Mifoloji düşüncə və onun rus ədəbiyyatında əks olunma özünəməxsusluğu*” adlanan birinci paraqrafda elmi mövzu və problemin tədqiqi daha dərin və hərtərəfli səciyyə daşıyır. Kosmik mif dünya mədəniyyətində son dərəcə mürəkkəb hadisədir. Alımlar və yazıçılar arasında kosmosun mənzərəsinin hansı düzgün-bədii, yaxud elmidir sualı heç bir zaman kəsiyində ortada dayanmamışdır. Çünkü indiyə qədər bu iki sistem yanaşı mövcud olmuşdur. Hesab olunur ki, elm dili bədii nitq dilinə çevrilir, sənət dili isə elmi terminologiyada öz adekvat əksini tapmır. Bütün bunlara baxmayaraq, dünyanın bu iki modeli daim gözə görünməyən qarşılıqlı əlaqədədir.

İ.V.Hötenin kosmosu ilə İ.Nyuton kosmosu formal olaraq bir-birilə qarşı-qarşıya gəlməsə də, tamamilə aydınlaşdır ki, “Faust” dünyanın İ.Nyuton obrazını qəbul edən insan tərəfindən yazılmışdır. İ.Nyuton İ.V.Hötedən əvvəl yaşasa da, bu gün nadir kosmoloji model “Faust”a birbaşa, yaxud dolayısı ilə müraciətsiz də keçmir. Əlbəttə, burada elmi dəqiqlik sonuncu rol oynayır. Homer kosmosu Axillanın qalxanı əsasında cilalanmışdır. Onun İ.Nyuton və A.Eynşteyn konsepsiyaları ilə elə bir əlaqəsi də yoxdur. Buna baxmayaraq, “İliada” heç də köhnəlmir. Kosmik mif elmi nöqtəyi-nəzərdən köhnələ, yaxud yeni elmi uğurlara müvafiq ola bilər. Lakin onun dəyəri ədəbiyyatşunaslıqda heç də bununla ölçülülmür.

F.Tütçevin dibsiz, sonsuz kosmosun hər şeyi həzm edə bilməsi fikri İ.Nyuton tərəfindən Kainatın boşluğu fikri ilə

motivasiya olunmuşdur ki, burada zaman və məkan sonsuzluq qədər çoxdur. A.Eynşteynin nisbilik nəzəriyyəsi kosmosu elə şəkildə kəşf etdi ki, orada əksini tapmış elə sıfır zaman anlayışı vardır ki, bu, Tütçevə görə köhnəlmir. Sənətkarı insan nəinki indiki zamanda maraqlandırır, o, sənətə bütün inkar edilmiş və təsdiqlənmiş mifləri ilə həm də keçmiş və gələcəkdə daxil olur. Miflər elmdə inkar və təkzib edilsə də, sənətdə belə deyildir. Kosmik mif rus ədəbiyyatında əvvəllər heç də xüsusi tədqiqat predmeti kimi çıxış etməmişdir. Buna baxmayaraq, “Dostoyevski kosmosu”, “Tütçev kosmosu”, “Lermontov kosmosu” kimi anlayışlar bu günü tənqid etdəbiyyat kontekstində vərdiş olunmuş söz birləşmələri kimi işlədilməkdədir. O cümlədən, bu mövzular birbaşa, yaxud dolayısı ilə Q.Qacev və V.Toporov tərəfindən bu və ya digər şəkildə nəzərdən keçirilmişdir. Bu tipli klassik tədqiqatlar sırasında A.Losev, S.Averintsev və Y.Qureviç kimi alimlərin tədqiqatlarından danışmaq olar ki, burada məsələ antik, Bizans və orta əsrlər estetikasında və ədəbiyyatında nəzərdən keçirilib və elə bir müəyyən metodologiya işlənib hazırlanmışdır ki, onun mahiyyəti ondan ibarət olur ki, burada bədii əsər filoloq, etnoqraf, tarixçi və ədəbiyyatşunas üçün kosmoloji model materialına çevirilir.

V.Xlebnikov poeziyasındaki dünyanın kosmik obrazı Q. Derjavindəki, M. Lomonosovdakı, N.İ Lobaçevskidəki, F.Tütçevdəki kosmik boşluq obrazından fərqlidir. Məsələn, F.Tütçevdəki “Biz üzürük, yanar boşluqda hər tərəfdən mühasirədəyik”, V.Xlebnikovda “Bağla bürcünü yelkənə, Güclü, həyəcanlı olsun, Yer dünyanın üstündə yelkən kimi yüksəlsin...”. Həm əvvəlki, həm də sonrakı nümunədə biz kosmosda üzürük. Düzdür, zaman ritmi tamamilə başqadır. Bu əgər F.Tütçevdə üzməkdirsə, V.Xlebnikovda çapmaqdır<sup>27</sup>. Lakin

---

<sup>27</sup> Həsimova, A. Velimir Xlebnikovun yaradıcılığında mifoloji motiv və sujetlərə müraciət // AMEA Xəbərlər. Humanitar Elmlər. Bakı: Elm, 2017, № 2, s.152-155

bunun özü də başlıca fərq deyil. F. Tütçevdə biz boşluqda, məkanda üzürüksə, V.Xlebnikovda bütün ulduzlu boşluqda birgə zamanda uçuruq. V.Xlebnikov maraqlı bir poetik “Zaman dövləti” adını da fikirləşmişdi ki, o, həmin ərazi uğrunda mübarizə aparmaq yox, əbədilikdən zamanı mübarizə yolu ilə əldə etməyə çalışmışdır. Bu ucuşun Kainatdakı, məkandakı hissi yox, zamandakı hissidir ki, bu da sanki V. Mayakovskiyə keçə bilmişdir.

V.Xlebnikov kosmos təxəyyülümüzü ona görə əsir etmir ki, onda kosmosun fəthi peyğəmbərcəsinə qabaqcadan görülmüşdür. O, bizi yeni ölçüsüz zaman perspektivi ilə əvəz edir ki, bu da bütün məkanları dəf etməyə imkan verir. V.Xlebnikovda ulduz boşluğu kosmoqonik miflərdəki kimi yenidən insanabənzər xarakter alır. Ulduz kosmosunu o, sanki nəhəng kainat beyni kimi nəzərdən keçirirdi:

Годы, люди и народы  
Убегают навсегда,  
Как текучая вода  
В гибком зеркале природы  
Звезды-невод, рыбы-мы,  
Боги – призраки у тьмы<sup>28</sup>.

Bəşəriyyət kosmosla bağlı öz poetik arzularında xeyli böyük yol keçmişdir. Oqlaq, keçi, sərvətlə bağlı rəvayətlərdən V.Xlebnikov kosmos-beyninə qədər gedir. İnsan beyninə yaxın olan V.Xlebnikov onları sonsuzluğa atılmış, ulduz kosmosu tuta biləcək tora bənzədir. Müasir kosmologiyada Kembric astronomu Devisin “dövrilik” modeli vardır. Bu modelə uyğun olaraq uzaq qalaktikalardan relikt şüalanmalar modeli yalnız bizə keçmiş, çoxdan mövcud olmuş Kainatın, əvvəl hesab etdikləri kimi, onun sonrakı gələcək simasını göstərmişdir.

---

<sup>28</sup> Велимир Хлебников. Творения/ Общая редакция М.Я.Полякова. Составление, подготовка текста и комментарий В.П.Григорьева и А.Е.Парниса. – М.: Сов. писатель, 1986, 94 с.

Astronomların sırf elmi mübahisələrinə girişmədən deyə bilerik ki, kosmik modelə münasibətdə belə bir model təəccüb ediləcək dərəcədə doğrudur. Çünkü kosmik mif eyni dərəcədə gələcək və keçmiş mərhələlərin işığını yenidən gücləndirməkdədir.

İkinci paraqraf "*Kosmoloji düşüncə və Azərbaycan ədəbiyyatında mifoloji-dini motivlər*" adlanır. Kosmik şürə dünyagörüşü ilə sıx bağlıdır. O, insanı düşüncəli varlıq kimi formalasdırır və onun həyatında mühüm rol oynayır. İnsanın Kainat, onun təkamülünün inkişafında rolu ilə bağlı olan əsas suallara cavab verməsi üsulu onun həyat mövqeyini və bəxtini müəyyənləşdirir. Kosmik şürə bütövlükdə insan şürurunun ayrılmaz xüsusiyyətidir, o təkamülə məhkum olmaqla bilavasitə insanın dünyagörüşü ilə əlaqədardır.

Müasir dövrdə kosmik şürə mühüm dərəcədə yüksəlməklə əhəmiyyətli keyfiyyət dəyişikliklərinə uğramışdır. Bu, Kosmosun intensiv və ardıcıl təhlili ilə əlaqədardır. Digər tərəfdən bu həm də onunla əlaqədardır ki, bəşəriyyət öz inkişafının son nöqtəsinə çatdıqından yer kürəsində qlobal böhranların baş verməsi də bunu sübut etməkdədir. Onları həll etməyə çalışaraq insanlar həmin səbəblər və dünyanın təkamülü prosesində öz rolu haqqında düşünməyə başlayırlar. Alimlərin və müteffəkkirlərin əksəriyyəti əsaslı dəyişikliklərin gələcəkdə də baş verə biləcəyini hiss edirlər. Onlar müasir dövrün qəribəliyini qeyd edir, onu yeni zamana, yeni dünyaya kecid adlandırırlar. Bu nöqteyi-nəzərdən kosmik şürə insanın Kainatla qarşılıqlı əlaqəsinin harmonik formasıdır.

Bələliklə, müasir dövrdə kosmik şürurun əsas əlamətləri aşağıdakılardan ibarətdir: onun sürətli genişlənməsi, insanın kosmosla öz qarşılıqlı əlaqəsini elmi-nöqteyi nəzərindən dərk etməsi, kainatda öz yerinin və ümumi təkamüldə rolunun elmi cəhətdən dərk edilməsi ehtiyacı, dünyanın dərk edilməsinə bütöv yanaşma, kosmosun tədqiq edilməsinə aid olan ekoloji və etik yanasmalar və s.

Dünya ədəbiyyatı poeziyasının əksər səhifələrində

cəmiyyətin eybəcərliyinə etiraz əlaməti olaraq, qəhrəman qaçıb sakit bir guşəyə çəkilir (N. Gəncəvinin, Ə. Nəvainin, M. Füzulinin Məcnunu, Hötenin Faustu kimi). Bu xüsusiyət Hüseyin Cavidin “Şeyx Sənan” faciəsinin qəhrəmanı Sənan obrazını da yetərinçə səciyyələndirməkdədir. Başqa bir cəhətdən poeziya qəhrəmanlarını mifik rəmz göylərə dəvət etdiyi kimi, Xumar da Sənani yüksəltməyə, cəmiyyətin fövqünə qalxmağa təhrik edir. Gürcü qızı Xumar yüksəklikdə durmaqla Sənani yüksəlişə səsləyir<sup>29</sup>.

Sənanın xəyali bir aləmə dəvət edilməsi dövrün, zamanın mənəvi-əxlaqi eybəcərliyinə, ictimai-siyasi zülmünə etiraz əlaməti olaraq qiymətləndirilməlidir.

Dramaturq “Şeyx Sənan” faciəsində kosmik düşüncə və motivlərə özünəməxsus şəkildə geniş yer vermişlər, maraqlı Mələk obrazını yaratmışdır. Göydən yerə nazil olan Mələk Şeyx Sənana yol göstərir, onun həqiqətə yetişməsinə kömək edir. Əsərin sonunda Şeyx Sənan və Xumar kosmosun bir varlığı olaraq göylərə çəkilirlər.

H.Cavid bu mövzunu sonra da davam etdirmiştir. Elə buna görə də söyləməliyik ki onun dramaturgiyasında kosmik düşüncə, mifoloji mövzu, surətlər və motivlər daim mühüm, prioritetli mövqedə durmaqdadır. Bu baxımdan dramaturqun “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “İblisin ilhamı (Yoxdur)”, “İblisin intiqamı” və s. əsərləri daha səciyyəvidir.

“İblis” faciəsində İblis həm mifik, həm də həyatı obrazdır. O, hər dəfə göydən gələn bəla kimi rəngbərəng, od rəngi saçan (Günəş) ridasını yelləyərək peyda olur və yerdəkilərin hərəkətinə istiqamət verib, yenə də çəkilib gedir ki, bu da İblisin göydən yerə nazil olması, hər şeydən əvvəl, günəş

<sup>29</sup> Гашимова, А. Борьба за любовь в пьесе Гусейна Джавида «Шейх Санан» в контексте космоса и хаоса // Вестник Казахского Национального Педагогического Университета им. Абая. Серия филологическая, 2016, №3 (57), с.130-134

sisteminin həmişə yox, müxtəlif vaxtlarda yerə və insanların bir-birinin münasibətlərinə fəal təsiri ilə əlaqələndirildiyi üçündür. Planetlərin yerdəyişməsi ilə bağlı belə manevrlər bu gün də var və həmin hadisələrdən yenə insanlar bu və ya digər təsirə məruz qalırlar. “Iblis” faciəsində insanların daxilindəki çırpıntılarla (tamah, həsəd, şəhvət, qəzəb, paxıllıq, təkəbbür, nifaq) təbiət arasındakı təlatümə oxşarlıq, eynilik vardır<sup>30</sup>. Bu bənzəmə, bu oxşarlıq insanın içərisindəki dördi, kədəri daha da artırır. Buradaki dərd təkcə insanın deyil, yerin-göyün dərdidir, təbiət qan ağlayır. Tufan qoparkən.:

İblis  
(məmnun qəhqəhələrlə)

Dəryalərə hökm etmədə tufan,  
Səhraları sarsıtmada vulkan,  
Sellər kibi aqmaqda qızıl qan,  
Canlar yaqar, evlər yıqar insan...<sup>31</sup>

Tədqiqatçı R.Nəbioğlu “İblis” faciəsinin fəlsəfi ideyasını açıb göstərərək onu şər ensiklopediyası adlandırır.<sup>32</sup>

Üçüncü paraqraf “*Mifoloji mövzu və obrazlara rus ədəbiyyatında müraciətin özəlliyi*” adlanır. Burada təhlil və araşdırırmalar XX əsr rus ədəbiyyatının materialları əsasında gedir. Dünya ədəbiyyatında olduğu kimi mifoloji mövzu və obrazlara rus ədəbiyyatı nümayəndələri də daim öz prizmalarından yanaşmağa meylli olmuşlar. Məsələn, Anna Axmatovanın yaradıcılığında dünya mənzərəsi mifopoetik düşüncə qanunları ilə özünüməxsus şəkildə əks olunur. Dünyanın mifopoetik modelinin mənzərəsi gerçekliyin əhatə olunmasını xeyli dərəcədə genişləndirməklə, elə bir mürəkkəb

<sup>30</sup> Гашимова, А. Особенности литературного мировидения в пьесах Г.Джавида “Дьявол” и “Шейх Санан” // Гуманитарной науки, Москва, 2017, выпуск 8 (780), с.74-82

<sup>31</sup>Hüseyn Cavid. Seçilmiş əsərləri. Beş cilddə, III cild. Bakı: Lider, 2005, s.7-8

<sup>32</sup>Nəbioğlu, R. Hüseyn Cavidin estetik idealı. Bakı: 2009, s.51.

assosiativ sahə yaradır ki, burada mikro və makrokosmos, insan və varlıq arasında qarşılıqlı universal əlaqə öz əksini tapır. A.Axmatova tərəfindən modelləşdirilmiş dünya mənzərəsi özündə qəlbin kocmosa istiqamətlənmə yolunu əks etdirməklə “kosmik ruh”un yaradılmasında iz qoyur və öz kosmosentrikliyilə seçilir.

İlkin stixiya obrazları olaraq A.Axmatova yaradıcılığında varlığın bu ilk elementlərilə bağlı məsələlər onun yaradıcılığında xeyli motiv və problemlər bir zəncir təşkil edir. Səma (göy) obrazı ilə A.Axmatova poeziyasında səma işıqları obrazları, hər şeydən öncə, günəş, ay və ulduzların obrazları bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Məhz bax bu obrazlar səma işıqları oyununda başlıca obrazlardır. Ay və günəş anlayışları onun yaradıcılığında binar mifopoetik vahidlik yaradır. Bir sıra xalqlarda günəş qadın qismində, ay kişi qismində iştirak edir. Digər xalqlarda isə əksinə, ay qadın, günəş kişi qismində təqdim olunur. “Ay” və “günəş” öz mənalarına görə həm də “Allah” və “İlahi” mənalarını ilə bərabər tutula və işlədilə bilər.

Mifologiya bütün müqəddəs kitabları olan ali dinlərin beşiyi olmuşdur. Ritual mifoloji məktəbin ədəbiyyatşunaslıqda lideri olan N.Fray Bibliyanı “ədəbi arxetiplərin qrammatika”sı hesab edirdi. Bibliyadan, Qurandan, buddist rəvayətlərdən və başqa yerlərdən götürülmüş mifoloji süjet və, ümumiyyətlə, süjetlər XVIII əsrдə Avropada və hətta bir qədər sonralar Asiyada ədəbi süjetlərin əsasını təşkil etmişdir. Heç şübhəsiz ki, ədəbiyyata daxil edilmiş süjetlər həm interpretasiya olunmuş, həm də transformasiya edilmişdir. Hətta o vaxtlarda, ənənəvi mifoloji süjetlər birdən-birə azaldığı dövrlərdə, qədim arxetiplər implisit şəkildə yeni süjetlərdə nəzərdən keçirilirdi. XIX əsr realizmi öz diqqətini ətraf aləm üzərində cəmləşdirdiyi və onun sosial-tarixi interpretasiyası üzərində dayandığı zaman realist bədii strukturlu əsərlərə, xüsusən romanlara daha çox diqqət yetirirdi. XX əsrдə remifologizasiya dalğasında (bu modernist ədəbiyyatda daha çox nəzərəçarpan idi) XIX ədəbi ənənələri

ilə əlaqələrin qırıldığı dövrdə sosiologizm və istorizmdən imtina, insan həyatının və fikrinin əbədi başlanğıcının ortaya çıxarılması ilə bağlı sosial-tarixi hədlərdən kənara çıxmaya üstünlük verilirdi. Bu dönüş, belə demək mümkünsə “həyat fəlsəfəsinin” özü tərəfindən hazırlanmışdır ki, (Nitsə XIX əsrin sonlarından, sonra Bergson və başqalarının diqqət mərkəzində olmuşdur. Bundan sonra “həyat fəlsəfəsi” ekzistensialist fəlsəfəsini əzx etdi), onun elmi bazası kimi isə Z.F.Freydin psixoanalizi və K.Q.Yunqun analitik psixologiyası xidmət edirdi ki, onların da mahiyyətində bütün sosial-tarixi kontekstində nə varsa-hamısı psixoanalitik, xüsusən, şüuraltı, fərdi və kollektiv sahəni əhatə edirdi.

Mifin xalqın kollektiv şüurunda əbədi, yaxud, daha doğrusu, zamandan kənar süjet-məna nüvəsi (“arxetip”) vardır ki, onun izahı zamanı o müxtəlif və onun özü tamamilə mühüm olmayan detalları ilə ortada dayanır. K.Çukovski tərəfindən ortaya qoyulmuş mifin mərkəzində günəş haqqında nağilda dünya haqqında təsəvvür nəhəng İslqla - Qaranlıq Varlıqla-Yoxluq arasında o tərəf bu tərəfə gedən kəfkirə bənzəyir ki, burada onun o tərəf bu tərəfə getməsi iki dünya qüvvəsinin insana dost və düşmənin mübarizəsini (qəbilənin, tayfanın, icmanın, daha doğrusu, onu “biz” anlayışı ilə işaretləyirik) eks etdirir. “Oğurlanmış günəş” kimi bu qüvvələr Timsah və Ay üzərində təcəssüm olunmuşdur.

Ayının mədəni qəhrəman qismində seçilməsi, görünür, Ayının qədim slavyanların ənənəvi totem əcdadı, tayfanın əsasını qoyan, qəbilənin xilaskarı, həyat müəllimi kimi görülməsi ilə izah olunur. Timsaha gəldikdə isə o ayının tamamilə eksı olan elə ekzotik heyvandır ki, uzaq əcdadlarımıza şəkillərdən öz rəhmsiz gücü və kobud xarakteri ilə çoxdan məlumdur. Min illərin dolanbaclarından bizə gəlib çatan bir əlyazmasında timsaha oxşayan qanadlı fantastik bir pırpıçlaşmış möcüzə təsvir olunmuşdur.

XX əsrin 70-ci illərində sovet ədəbiyyatı öz gündəlik qayğılarından və sosial qəliblərdən bezərək tamamilə yeni keyfiyyət əldə etməyə səmt götürdü. Bu dövrdə sovet ədəbiyyatı öz ontoloji üfüqlərini genişləndirdikçə, bu həm də bədii tədqiqatların kontekstinin yenilənmişinə şərait yaradırdı. Yazarlar nəzərlərini zamanların dərinliyinə zilləməklə mifə müraciət, folklor, eposa, tarixə yönənmə daha böyük əhəmiyyət kəsb edirdi. Bu zaman heç də gənc və “müasir” olmayan, həyatla müdrikəşmiş qəhrəmanlar elə “köhnədəbli” yaxınlara sevgi, xeyirxahlıq, vicdan, başqasının halına yanma və şəfqətlilik kimi dəyərləri daha çox qabartmağa çalışırdılar. Bütün bu xüsusiyyətləri V.Rasputinin “Güclüylə vidalaşma” və “Sonuncu müddət”, Ç.Aytmatovun “Ağ gəmi” və “Dəniz kənarı ilə qaçan alabaş”, V.Astafyevin “Car-balıq”, V.Orlovun “Altist Danilov”, T.Pulatovun “Malikanələr” və “Tarazi Tisbağa” və s. kimi müxtəlif əsərlərin ümumi keyfiyyətlərində də daha çox müşahidə etmək mümkün olurdu.

Bələliklə, bu fəsildə söylədiklərimizdən belə qənaətə gəlirik ki, kosmik mif dünya mədəniyyətində maraqlı və mürəkkəb bir hadisə olmaqla müxtəlif elm sahələrində çalışanların düşüncəsini məşğul etmiş, bədii sənət nümayəndələrinin isə ona müraciəti o qədər ardıcıl və sıx olmuşdur ki, hətta rus ədəbiyyatşunaslığında və estetik fikrində xüsusi “Dostoyevski kosmosu”, “Tütçev kosmosu”, “Lermontov kosmosu” kimi anlayışlar dövriyyəyə daxil edilmişdir. Rus ədəbiyyatında adlarını çəkdiklərimizdən başqa F.Soloqub, V.Xlebnikov, A.Blok, A.Axmatova, onlardan daha əvvəller isə Azərbaycan mütəfəkkirləri İ.Nəsimi, X.Təbrizi, Q.Burhanəddin, XIX-XX əsrlərdə A.A.Bakıxanov, M.F.Axundzadə, Ə.Huseynzadə, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, H.Cavid və başqaları öz elmi-bədii, fəlsəfi-estetik baxışlarında kosmik düşüncənin özünəməxsus poetik biçimini yaratmışlar. Kosmik düşüncəyə münasibət nəinki elmi-tarixi aspektdə, həm də dini-

fəlsəfi müstəvidə özünü nümayiş etdirməklə onların yaradıcılığına xüsusi impuls vermişdir.

Dissertsiyanın “**Nəticə**” hissəsində tədqiqat boyu gəlinən qənaətlər ümumiləşdirilmişdir:

Müəyyən olunmuşdur ki, dünya xalqlarının mifologiyası bir-birilə qarşılıqlı təsir əlaqələrində olub, cəmiyyət həyatında ruhi-mənəvi münasibətlərin formallaşması ilə inkişaf edir. Hər bir mifoloji cəmiyyət öz mifik qayda-qanunları ilə bu inkişafda gerçəkliyin obrazlı mif düşüncəsinə tabe olurdu. Sonrakı mərhələlərdə isə obrazlı düşüncə dəyər qazanaraq mənəvi reallığa çevrilir və mifoloji inanc səviyyəsinə qədər yüksəlir. Daha sonrakı proseslərdə isə mifoloji inanc mifoloji cəmiyyətin mövcudluğunu tənzimləyən funksiya qazanır. Mifologiya və bədii ədəbiyyatın qarşılıqlı əlaqələrini araşdırarkən biz burada mifoloji şüurdan ədəbi-bədii fikrin ifadə olunmasında simvollardan istifadəyə qədər məsələlər dərindən nəzər salmaqla yazıçı təxəyyülündə işarələr sisteminin simvollar şəklində həm də sənətkarlığa pozitiv təsir etdiyini, onların belə üsuldan yaradıcılıqla bəhrələndiyini müəyyənləşdirdik. Eyni zamanda, bunu da aşkarlamaq mümkün oldu ki, mifoloji xronotoplar mifoloji dünyagörüşü ilə bərabər ədəbi faktlarla birlikdə bədii əsərin təşkilində yardımçı vasitə rolunu oynayır. Hər bir əsərin bədii baxımdan ortaya çıxması mifoloji xronotopların ardıcıl seçilməsindən, yazıçının mifoloji təfəkkürə nə dərəcədə iyiyələnməsindən asılı olur.

Mifologiyada ritual ibtidai insanların daim dini görüşlərinin əsasında durmuşdur. Ritualdan istifadə edən sənətkarlar bu proseslə bağlı obraz yaradıcılığına xas olan ümumiləşdirmələri apararkən, həm də obraz ritualın mahiyyətinin ifadəcisinə çevrilirdi. Eyni zamanda bədii əsər obrazın daxili aləmini əks etdirməyə istiqamətləndikdə onun ritualdan gələn keyfiyyətlərini də qoruya bilirdi.

Tədqiqat prosesində üzə çıxarıldı ki, Azərbaycan və rus mifologiyasında bu gün hələ də öz əhəmiyyətini itirməmiş

arxetip, mifoloji simvolika və ritual problemləri, onların hər iki xalqın bədii ədəbiyyatında yerinin müəyyənləşdirilməsi arxetip və ideyalar aləminin bədii nümunələrdə epik əksi, ədəbiyyatda arxetipik obrazlar, mifoloji simvollar, ritual və obrazlı yaradıcılıq problemi yazıçı təfəkküründə işləklik imkanı əldə etməklə bədii yaradıcılıqda da aparıcı əhəmiyyət daşımaqdadır.

Mifoloji obraz təfəkkürdə dəyər qazanan davranış modellərinin araşdırılmasını tələb etməklə mifik düşüncənin yaradıcılığı kimi meydana çıxır və obrazlı düşüncə olaraq böyük aktuallıq qazanır. Mifoloji inanc yazıçı düşüncəsində altşüürden keçərək ədəbi prosesin obyektiñə çevrilir, yazıçının mənsub olduğu xalqın milli kimliyini eks etdirir. Bunu M.F.Axundzadənin “Aldanmış kəvakib” povestində yazıçı şürurunda ölüb-dirilməyə olan münasibətin əsərdə necə öz əksini tapmasında, A.Həsənoğlunun “Mağara” əsərindəki canavar obrazının mifoloji inanc səviyyəsində necə təsvir olunmasında müşahidə etmək mümkündür. Yazıçı burada öz ironiyasını bildirmək üçün Şah Abbasın və onun ətrafında olanların ölüb-dirilmə inancından məharətlə istifadə etmişdir. Ədəbi yaradıcılıqda ölüb-dirilmə bədii vasitə olsa da, o eyni zamanda etnik-milli kimliyin göstəricisinə də çevrilə bilir.

Azərbaycan mifoloji düşüncəsini idarə edən inanc sistemi kimi totemizmdən də bədii ədəbiyyatda geniş istifadə olunmaqdadır. Bu inanc sistemi həm etnosları bir-birindən fərqləndirən ümumi etiqad, həm də qəbilənin həyatını tənzimləyən mühüm bir elementdir. Eyni zamanda, burada biz bədii ədəbiyyatda qurdun, yaxud digər heyvanların totem kimi deyil, kult kimi iştirak etdiyini görürük. Çünkü hər bir müəllifin etnik yaddaşında hər hansı bir heyvan kult kimi yaşamaqdadır. Heyvana kult səviyyəsində pərəstiş isə milli özünüdərki şərtləndirən amillərdəndir. Məhz bədii ədəbiyyatda istifadə olunan hər hansı totem kult səviyyəsində eksini tapmaqla tayfanın ictimai şürurunun davranış kodlarına daxil olur. İctimai şürurda baş verən dəyişiklikləri bədii ədəbiyyat nəşr vasitəsilə

daha yaxşı qəbul və interpretasiya edir.

Kosmoloji miflərdə Zaman və Məkan varlığın yaradıcıları kimi təqdim olunur. Kosmoloji miflərdən bədii yaradıcılığa keçəndə mifik dünyanın mənzərəsi mifopoetik düşüncəyə tabe olur. Burada onun təbiət dünyası zahiri dünya deyil, o, təbiəti öz içində əridib, mifoloji mənanın xüsusi sinkretikliyini yaratmışdır. Yer, su, hava, od ilkin stixiyalar kimi bütövün vahidləridir.

A.Kimin “Roman misteriyası” olan “Bax musiqisi altında göbələk yığımı” əsəri mifoloji roman janının bariz nümunəsidir. Bu əsərdə musiqinin kosmik zamanda ruha hakim kəsilən zənginliyi özünü əks etdirməkdədir. Müəllif musiqinin dili ilə miflərin poetik səsini beş hissədən ibarət misteriyada açır. Burada səslərin mifoloji məkanda görüntüsü, musiqinin Yeri məhv edən iri miqyaslı fəlakətdən sonra səslənməsi mifik dünyadan gələn əks-səda kimi təqdim olunur.

Rus ədəbiyyatşunaslığında A.Kim nəsrinə xüsusilə böyük diqqət mövcuddur. Onun yaradıcılığının aktuallığı bizi də dissertasiyada A.Kimin “Şanagüllə”, “Dələ”, “Ata-meşə”, “Kentavrlar qəsəbəsi”, “Onliriya”, “Bülbüл əks-sədəsi” və s. əsərlərinin təhlilinə sövq etmiş və biz yazıcıının dünyaduyumu, kosmik düşüncə, dini dünyagörüşü, mifoloji dünyagörüşü, kosmik dünyanın dərki, əsərlərinin antropomorfist poetikası, təhkiyəcinin nağılvəri üslub fərqi və s. kimi məsələlərə işıq salmağa çalışmışıq.

Hər bir mədəniyyətin ən mühüm xüsusiyyətlərindən biri mifologiya ilə yazılı ədəbiyyatın sıx əlaqə yarada bilməsidir. Mifologianın yazılı ədəbiyyata “axını” XX əsrədə daha kütləvi xarakter daşımaqdadır və bu, xalq yaradıcılığının mifə meyilli olduğunu təsdiqləməkdədir. Eyni zamanda mifologiya xalq yaradıcılığının və yazılı ədəbiyyatın mənbəyi kimi çıxış etməklə onları mifoloji mövzu, süjet, motiv, obraz və simvollarla zənginləşdirməkdədir.

**Dissertasiyanın əsas məzmunu müəllifin nəşr olunmuş elmi məqalələrində öz əksini tapmışdır:**

1. Mirzə Ələkbər Sabir və deizm // AMİ, “Xəbərlər”in xüsusi buraxılışı, Bakı 2011. s.23-26
2. M.Süleymanlıının nəsrində mifologizm (“Köç” povesti əsasında) // Filologiya məsələləri, Bakı 2012, №1 s.511-516
3. Epik təcrübə və folklor ənənəsi (İ.Şıxlının “Ölən dünyam” romanı əsasında) // Filologiya məsələləri, Bakı, 2012, №7, s.486-488
4. Ədəbiyyatşunaslıqda mifologiya və bədii ədəbiyyat problemi (E.M.Meletinskinin “Mifin poetikası” əsəri əsasında) // Filologiya məsələləri, Bakı, 2013, №10, s.458-462
5. Elmi-nəzəri fikirdə arxetip problemi (Azərbaycan və rus alimlərinin tədqiqatlarında) // Filologiya məsələləri, Bakı, 2014, №1, s.464-469
- 6.Bədii ədəbiyyatda mifoloji inam və etnik-milli kimlik problemi // Azərbaycan Müəllimlər İnstytutunun Xəbərləri, Bakı, 2015, № 4, s.108-112
7. .Mifoloji obrazların yazılı ədəbiyyatda əksi // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Bakı, 2016, № 1, s.240-244
8. V.Xlebnikov yaradıcılığında kosmik anlayışlar // Azərbaycan Dövlət Pedaqoji Universitetin Xəbərləri, 2016, cild 64, №2, s.56-62
9. Hüseyn Cavidin “Şeyx Sənan“ əsərində kosmik dünya // Sivilizasiya, Bakı Avrasiya Universiteti, 2016, cild 5, № 3, s.202-205
10. Hüseyn Cavidin “İblis“ dramında İblis mifik və həyatı obraz kimi // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2016, №2, s.178-181
11. A.Kim yaradıcılığında mifoloji roman janrı // Azərbaycan şəfahi xalq ədəbiyyatına dair tədqiqlər, Bakı, 2016, №1 (48), s.120-125

12. Bədii ədəbiyyatda arxetip və mifoloji simvolikalarda ruhi-mənəvi problemlərin əksi // Dil və ədəbiyyat, Bakı, 2016, №1 (97), s.273-275
13. Mifoloji arxetiplərdə psixoanalitik şərhlər // Axtarışlar, Naxçıvan, 2016, cild 6, №2, s.6-13
14. Philosophic and psychological aspects of cosmic consciousness and the concept of “cosmic consciousness” in the works of Azerbaijani writers // Amerikan Journal of Philology. Johns Hopkins University Press, 2016, Vol.137, Number 4 (2), (whole numb. 548), p.842-847
15. Hüseyn Cavidin “İblis” pyesində dünyəvi və fəlsəfi-estetik problemlər // Dil və ədəbiyyat, Bakı, 2016, № 4 (100), s.186-188
16. Борьба за любовь в пьесе Гусейна Джавида «Шейх Санан» в контексте космоса и хаоса // Вестник Казахского Национального Педагогического Университета им. Абая. Серия филологическая, 2016, №3 (57), s.130-134
17. Ədəbiyyat və mif əlaqələri (V.Xlebnikov yaradıcılığı əsasında) // Humanitar elmlər öyrənilməsinin aktual problemləri, Bakı, 2017, №1, s.146-148
18. Хаос и космос в пьесах Гусейн Джавида «Дьявол» и «Шейх Санан» как модель литературного сознания // Успехи современной науки и образования. Международный научно-исследовательский журнал, Белгород 2017, Том 5, № 3, s.132-136
19. Особенности литературного мировидения в пьесах Г.Джавида «Дьявол» и «Шейх Санан» // Гуманитарной науки, Москва, 2017, выпуск 8 (780), s.74-82
20. Velimir Khlebnikov "Medium and Layla" poem and Nizami Ganjavi's "Layla and Majnun" poem feature mythological source of the request // International Journal of Development Research, 2017, vol.07, Issue, 10 s.16089-16091
21. Chaos and cosmos in the play of Huseyn Javid “Devl” and “Sheik Sanan” as model literaru consciousness //

«Literature and Theology» Oxford University Press, 2017,  
p.960-968

22. Mifoloji təfəkkürün yazılı ədəbiyyatda təsviri  
məsələləri // Axtarışlar (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və  
tarix). Elmi toplu. Naxçıvan, 2017, cild 7, № 4, s.12-17

23. Problem of professional scientific research (in studies  
of Azerbaijani and russian scientists) // International Academy  
journal Web of Scholar. Multidisciplinary Scientific Journal 9  
(18), Scientific Educational Center Warsaw, Polonya, 2017, 9  
(18), Vol.2, p.11-15

24. Velimir Xlebnikovun yaradıcılığında mifoloji motiv və  
sujetlərə müraciət // AMEA Xəbərlər. Humanitar Elmlər. Bakı:  
Elm, 2017, № 2, s.152-155

25. Epik experience and folklor integration (Based on the  
novel “The Dead Earth” by I.Shikli) // Proceedings of the first  
International Conference of European Academy of Science,  
Bonn, Germany, 2018, s.77-79

26. Mythological belief, ethnic-national identity and chaos  
- space conflict. Mester, Univ California, United States, universiti  
of California, Los Angeles. 2020 General, Vol.49, Issue 3 p. 90-  
103

27. Mifoloji inam anti-xaos kimi // Azərbaycanın xalq  
yazıcıısı, respublika dövlət mükafatı laureati, görkəmli  
dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik  
yubileyinə həsr olunmuş Respublika elmi konfransının  
materialları, Bakı, 2014, s.170-176

28. Arxetip və bədii əsərin ideya aləminin epik təsviri //  
M.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş Respublika  
Elmi-Nəzəri konfransının materialları, Bakı: 19 may 2014,  
s.118-123

29..Mifoloji simvol və yaradıcı ustalıq problemi //  
Görkəmli türkoloq alim, əməkdar elm xadimi, akademik Tofiq  
Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan

filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: 2 noyabr, 2016, s.290-293

30.Azerbaijani literature cosmological and mythological thinking religious motives // International Scientific and Practical Conference “WORLD SCIENCE” .Proceedings of the III International Scientific and Practical Conference «Modern Methodology of Science and Education» (May 31, 2017, Dubai, UAE), June 2017, № 6(22), Vol.6, p.16089-16091

31.Descriptive issues of mythological thinking in written literature // От познания языка – к познанию мира: философские и психолого-педагогические аспекты языкоznания. Сборник материалов международного круглого стола, Санкт-Петербург, 26 октября, 2018, s.83-95

32. Mifologiyanın bədii ədəbiyyatda təzahürü və təcəssümü (XX əsr Azərbaycan və rus ədəbiyyatşünaslığının materialları əsasında). Bakı: 2016, 268 s.

33. Mythological thought in Jafar Jabbatli's creation // Procrsos de integracion del conocimiento, tendencias y alternativas Necesidad del enfoque de ciencia, tecnologia y sociedad. Universidad Y Sociedad, 2023, Vol 15, num 2, s. 169-176

Dissertasiyanın müdafiəsi 30 April  
2024-cü il tarixində saat 14:00 AMEA Folklor  
İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.27 Dissertasiya  
Şurasının iclasında keçiriləcək.

Ünvan: AZ 1001, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi,  
31, AMEA Folklor İnstitutu

Dissertasiya ilə AMEA Folklor İnstitutunun Elmi  
Kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları AR  
Prezidenti yanında Ali Attestasiya Komissiyasının  
(aak.gov.az) və AMEA Folklor İnstitutunun (folklor.az)  
rəsmi internet saytında yerləşdirilmişdir.

Avtoreferat 29.İçarə 2024-cü il tarixində  
zəruri ünvanlara göndərilmişdir.

**Çapa imzalanıb: 22.02.2024  
Kağızin formatı: 60x84<sup>1/16</sup>  
Həcm: 76609 işarə  
Tiraj: 100**